

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim  
üçün ən əziz qəzətdir

*Ilham Aliyev*

# SƏS

Qəzet 1991-ci il yanvarın 11-dən çıxır



№ 040 (5512) 1 mart 2018-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin organı. Qiyməti 40 qəpik

## Ölkəmizdə həyata keçirilən layihələr xalqın xoşbəxt gələcəyinə hesablanılıb



"Azərbaycan bütün  
sahələrdə Misiirlə six əlaqələr  
qurmaq niyyatindədir"



2

Amsterdamda Avropa  
Azərbaycanlıları Kongresinin  
VI qurultayı başa çatıb



4

Fikrət Məmmədov  
yenidən Məhkəmə Hüquq  
Surasının sədri seçilib



7

2018-ci il üzrə daimi seçicilər  
siyahısının tərtib edilməsi və  
dəqiqləşdirilməsi prosesinə  
yekun vurulub



7

Azərbaycan Qızıl Aypara  
Cəmiyyəti öz sıralarında 370  
mindən çox üzvü və 25 minə  
yaxın könüllünü birləşdirir



6

Milli satqınların ermənilərlə  
işbirliyinin mövbəti sübutu!



9

8

Yaqub Mahmudov:  
"Heç zaman  
"böyük Ermənistən"  
yaranmayacaq"



12

"Bakı kart" ölkəmizdə  
turizm sektorunun  
inkışafına öz töhfəsini  
verəcək



16

"Neftçi"nin "Qəbələ"  
ilə 39-cu dueli



1 mart 2018-ci il

# “Azərbaycan bütün sahələrdə Misirlə six əlaqələr qurmaq niyyətindədir”

*Prezident İlham Əliyev Misirin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib*



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 28-də Misir Ərab Respublikasının ölkəmizde yeni təyin olunmuş fövqəladə və selahiyətli səfiri Adel İbrahim Ahmed İbrahimin etimadnaməsini qəbul edib. AZERTAC xəbər verir ki, Adel İbrahim Ahmed İbrahim etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlər səhbət etdi.

Azərbaycanın çox gözəl ölkə olduğunu deyən Adel İbrahim Ahmed İbrahim burada özünü evindəki kimi hiss etdiyi qeyd etdi, Misir xalqının Azərbaycana və Azərbaycan xalqına səmimi hissələr beslədiyini bildirdi. Səfir hər iki ölkə rəhbərliyinin dəstəyi ilə ölkələrimiz arasında əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini ifadə etdi.

Prezident İlham Əliyev ölkəmizin Misirlə kitərəfli münasibətlərin daha da inkişaf etdi-

rilməsi ve bu ölkə ilə daha yaxın tərəfdəşlik əlaqələrinin qurulmasına önem verdiyini dedi. Dövlətimizin başçısı ölkələrimiz arasında qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunaraq bu yaxınlarda Qahirə şəhərində Azərbaycan-Misir Hökumətlərarası Birgə Komissiyasının iclasının uğurla keçirilməsindən memnunluğunu ifadə etdi. İki ölkənin beynəlxalq təşkilatlar çerçivəsində six əməkdaşlığının gelecekdə də davam etdiriləcəyinə ümidi var olduğunu bildirən Prezident İlham Əliyev Azərbaycan ilə Misirin BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər qurumlarda qarşılıqlı dəstək nümayiş etdirdiklərini bildirdi, mövcud siyasi dialogun səmərəli şəkildə davam etdirilməsinin önemini vurğuladı. İki ölkə arasında ticaret dövriyyəsinin artırılması üçün iqtisadi sahədə daha çox işlərin görülməsinin vacibliyini qeyd edən dövlətimizin başçısı bu sahədə böyük imkanların mövcud olduğunu bil-

dirdi. Ölkələrimizin qarşılıqlı idxlə-ixrac potensialından faydalana biləcəyini deyən Prezident İlham Əliyev, həmçinin sərmaya imkanlarının araşdırılmasının və hər iki ölkədən olan şirkətlərin əhəmiyyəti üçün lazımi şərtlərin yaradılmasının əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı Azərbaycanın bütün sahələrdə Misirlə six əlaqələr qurmaq niyyətində olduğunu deyərək iki ölkə arasında turizm sahəsində əməkdaşlıq imkanları ilə bağlı müzakirələrin aparıldığını, insanların daha müntəzəm səyahətlərinin təşkil edilməsi üçün birbaşa uçuşların yaradılmasının önemine toxundu.

Prezident İlham Əliyev səfir Adel İbrahim Ahmed İbrahimin Azərbaycanda diplomatik əhəmiyyəti müddətində ölkələrimiz arasında mövcud olan dost münasibətlərinin inkişafına öz töhfəsini vermək üçün səylərini eşirgəməyəcəyinə əminliyini bildirdi.

## Rəsmi xronika

Prezident İlham Əliyev dövlət bütçəsində maliyyələşdirilən elmi müəssisə və təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir ki, dövlət bütçəsindən maliyyələşdirilən elmi müəssisə və təşkilatlarda çalışan işçilərin sosial müdafiəsini daha da gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədile dövlət bütçəsindən maliyyələşdirilən elmi müəssisə və təşkilatlarda çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılsın. Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Prezident İlham Əliyev təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev Tərcümə Mərkəzinin fəaliyyətinin temin edilməsi haqqında Fərman imzalayıb.

Prezident İlham Əliyev Şabran rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturun yaradılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Fərman imzalayıb.

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Nazirlər Kabinetinə yanında icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Əsasnamesinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 15 fevral tarixli 765 nömrəli Fərmanın ləğv edilməsi barədə Fərman imzalayıb.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 oktyabr tarixli 138 nömrəli Fərmani ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Baş prokurorunun Korrumsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əsasnamesi”ndə dəyişikliklər edilməsi haqqında Fərman imzalayıb.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmani ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasname”də dəyişikliklər edilməsi barədə Fərman imzalayıb.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 noyabr tarixli 375 nömrəli Fərmani ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nezarətinin həyata keçirilməsi Qaydaları”nda dəyişikliklər edilməsi haqqında Fərman imzalayıb.

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmani ilə təsdiq edilmiş “Rayon (şəhər) mehkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısında”nda dəyişikliklər edilməsi barədə Fərman imzalayıb.

# Ölkəmizdə həyata keçirilən layihələr xalqın xoşbəxt gələcəyinə hesablanılıb

Mingəçevirdə istifadəyə verilən "ASAN Xidmət" mərkəzi 337 min 767 vətəndaşa xidmət göstərəcək

**Davamlı inkişafı və spesifik milli inkişaf modeli ilə tanınan Azərbaycanın uğurlu inkişafı təmin edilir, ölkəmizdə təhlükəsizlik yüksək səviyyədə qorunur və ictimai-siyasi sabitlik möhkəmlənir. Təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyası Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dünyada global maliyyə böhranının getdikcə dərinləşməsi ilə müşayiət olunan son 14 ildə həyata keçirilən siyasi-iqtisadi idarəcilik modeli nəticəsində, ölkəmizdə bütün sahələrdə uğurlar və yeniliklər əldə edilir, Azərbaycan modeli dünya ölkələri üçün nümunəyə çevrilib.**

Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının qəbulu və qarşıya qoyulan vəzifələrin uğurlu icrası nəticəsində, respublikamızın bütün bölgələrinin sıması tamamilə dəyişib, şəhərlə kənd arasındakı fərqli aradan qaldırılıb. Regionlarda yeni iş yerlərinin açılması və qeyri-neft sektorunun inkişafı, daha çox valyuta getirən strateji əhəmiyyətli kənd təsərrüfatı məhsullarının istehsalının artırılması üçün bütün imkanlardan istifadə edilmesi əhalinin məşğulluluğunu daha da artırımsıdır.

Dövlət qurumlarının fealiyyətinin informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində əhəmiyyətli işlər görürlüb və müvafiq hüquqi baza formalasdırılıb. Azərbaycan Prezidenti İlham Əliyevin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkiliciliyi sahəsində bəzi tədbirlər haqqında" Fərmanı ölkəmizdə, nəinki elektron hökumətin inkişafı, həm də korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsində mühüm rol oynadı. Bu xidmətlər bürokratik əngəlləri və mümkin korrupsiya hallarını aradan qaldırır. Beləliklə, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan "ASAN Xidmət" mərkəzləri yaradıldı. Bu qurumun yaradılması məqsəd vətəndaşlara birbaşa xidmət göstərəcək "ASAN Xidmət" mərkəzlərinin vahid şəkilidə idarə edilməsi idi. 2012-ci ildən başlayaraq, Bakının bir neçə rayonunda "ASAN Xidmət" mərkəzləri sakinlərin istifadəsinə verildi. Da-ha sonra bu proses regionları da əhatə etməye başladı. Əger əvvəller "ASAN Xidmət" mərkəzlərində 23 hüquqi xidmət həyata keçirilirdi, indi 10 dövlət orqanı tərəfindən 32 növ xidmət göstərilir. Eyni zamanda, özəl şirkət və müəssisələr tərəfindən, ümumilikdə, vətəndaşlara 250-yə yaxın müxtəlif xidmətlər göstərilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üz-

rə Dövlət Agentliyi beynəlxalq əlaqələrə de üstünlük verir. Bu gün "ASAN Xidmət" in fealiyyəti Avropa İttifaqı, Avropa Parlamenti, Böyük Britaniya parlamenti, Fransa, Almaniya və digər ölkələrdə yüksək qiymətləndirilir. Özünəməxsus hüquqi strukturuna olan bu model bir çox beynəlxalq əməkdaşlar və ekspertlər tərəfindən təqdirəlayiq hesab olunur. Artıq Azərbaycanın "ASAN Xidmət" modeli əsasında Əfqanistanda dövlət xidmətlərinin göstərilməsi sahəsində eyniadlı qurum "Asan Khedmat" təsis edilib. Bundan başqa, İtalya, Koreya Respublikası, Fransa, İndoneziya, Monteneqro və ISESCO təşkilatı ilə əməkdaşlığı dair Anlaşma Memorandumu imzalanıb.



**"SON BEŞ İL ƏRZİNDƏ BU MƏRKƏZLƏRDƏ 20 MİLYONA YAXIN MÜRACİƏT QƏBUL EDİLMİŞDİR VƏ "ASAN XİDMƏT" MƏRKƏZLƏRİNİ BƏYƏNMƏ ƏMSALI 100 FAİZƏ YAXINDIR"**

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Programı"nın icrasının 4-cü ilinin yekunlarına həsr olunan konfransında Prezident İlham Əliyev "ASAN Xidmət" inqilabi dönüş ki-mi qiymətləndirirək, bu qurumun rüştəxorluğa və bürokratik əngellərə qarşı en ciddi mübarizə yolu olduğunu vurğulayıb: "Son illər ərzində ictimai xidmətlər sahəsində inqilabi dönüş baş verdi. "ASAN Xidmət" mərkəzlərinin yaradılması bu sahədə inqilabi dönüş etdi. Son beş il ərzində bu mərkəzlərdə 20 milyona yaxın müraciət qəbul edilmişdir və "ASAN Xidmət" mərkəzlərini bəyənmə əmsali 100 faizə yaxındır. Rüştəxorluğa, korrupsiyaya və bürokratiyaya qarşı çox ciddi mübarizə aparılır. Bu mübarizə, o cümlədən, sistem xarakterli tədbirlər sahəsində aparılır. Deyə bilərəm ki, institusional tədbirlər

en səmərəli tədbirlərdir. Əlbettə ki, cəza tədbirləri də tətbiq olunub, olunur, onların da əhəmiyyəti var. Ancaq institusional tədbirlər, rüştəxorluq, korrupsiya üçün, neçə deyərlər, meydandanın daralması istiqamətində atılan addımlar ən səmərəli addımlardır".

**"...GƏLƏN İL BİZİM 20 "ASAN XİDMƏT" MƏRKƏZİMİZ OLACAQDIR"**

Müşavirədə çıxış edən insan amilini daim yüksək qiymətləndirən dövlət başçımız onların rifah halını yaxşılaşdırılması məqsədi ilə bu il üç "ASAN Xidmət" mərkəzinin- Mingəçevir, Şəki və İmişli şəhərlərdə açılagacını diqqətə çatdırıb: "Beləliklə, bu mərkəzlərin sayı 15-ə çatacaq. Beş mərkəzin tikintisi isə bu il başlanmalıdır. Onların açılışı gələn il nəzərdə tutulur. Beləliklə, gələn il bizim 20 "ASAN Xidmət" mərkəzimiz olacaqdır".

Bir sözlə, Azərbaycanda həyata keçirilən iri layihələr, bir daha təsdiqləyir ki, ölkəmizin gələcəyi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, gəzəranının yaxşılaşdırılması sahəsində atılan addımlardır ki, bu da xalqımızın xoşbəxt gələcəyinə hesablanıb. Artıq dö-

lət başçısının qeyd etdiyi kimi, istifadəyə veriləcək 3 "ASAN Xidmət" Mərkəzindən birinin Mingəçevirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci Xanım Mehriban Əliyevanın iştrəkili ilə fevralın 27-də açılışı oldu. Qeyd edək ki, Mingəçevir "ASAN Həyat" Kompleksi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sayca 13-cü mərkəzidir. Kompleksin "ASAN Xidmət" Mərkəzində ədliyyə, daxili işlər,

Vergilər, iqtisadiyyat, Əmək və Əhalinin sosial müdafiəsi nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitesi, Dövlət Migrasiya Xidmeti, Səfərberlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Milli Arxiv idarəsi, ümumilikdə, 10 dövlət orqanı tərəfindən vətəndaşlara 32 növ xidmət göstərilecekdir. Eyni zamanda, mərkəzdə 112 növ funksional yardımçı xidmətlər, o cümlədən, bank, sığorta, hüquqi yardım, tərcümə və digər xidmətlər təşkil ediləcək. Mərkəzdə çalışacaq əməkdaşların sayı 154, könüllülərin sayı isə 45 nəfərdir. Bu mərkəz Mingəçevir şəhərinə, Yevlax və Ağdaş rayonlarında qeydiyyatda olan 337 min 767 vətəndaşa xidmət göstərəcək. Mərkəzəde kommunal xidmətlərin göstərilməsi üçün ayrıca bölmə yaradılıb. Burada "Azərişq" ASC, "Azərsu" ASC və "Azeriqaz" İB tərəfindən xidmətlər təqdim olunacaq.

Qeyd edək ki, bu günədək "ASAN Xidmət" mərkəzlərinə daxil olan müraciətlərin sayı 20 milyona çatıb. Regionlarda 10 səyyar "ASAN Xidmət" avtobusu və səyyar "ASAN Qatar" vasitəsilə vətəndaşlara xidmətlərin göstərilməsi davam etdirilir. 2013-cü ilin iyu-

nundan etibarən təqribən 1 milyon 329 mindən çox vətəndaşa səyyar formada xidmət göstərilib.

Mingəçevirdə istifadəyə verilən mərkəzdə innovativ yeniliklər mövcuddur. Bele ki, məmər və vətəndaş arasında təmasın minimallaşdırılması məqsədilə hazırlanmış "ASAN Xidmət"lərin özüne-xidmət terminalı vasitəsilə vətəndaş müxtəlif xidmətlərdən vaxt itirmədən və əlavə heç bir yere getmədən yararlanıb. Vətəndaş əldə etmək istədiyi xidməti seçməklə biometrik şəkil və digər məlumatları sisteme daxil edir, elektron erize formasını doldurur və xidmət üzrə müraciət edir. Daha bir yenilik isə "ASAN Ödəniş" sistemi üzərindən viza verilməsi prosesidir. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslər Azərbaycanın beynəlxalq hava limanlarında viza müraciəti prosesinin təmin edilməsi üçün "ASAN Ödəniş" terminallarından istifadə ediləcək. Terminallara integrasiya edilmiş "ASAN Viza" sistemi vasitəsilə ecnəbilər elektron müraciət formasını dolduraraq, viza rüsumunu terminaldan ödəyə biləcəklər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər vizaya dair müraciətlərinin nəticələrini de "ASAN Ödəniş" terminalından əldə edə biləcəklər. Yeni layihələrdən biri de "ASAN Turist" mobil aplikasiyasıdır. Bu layihə ölkəmizə gələn turistlərin bütün turizm xidmətlərindən yararlanmasına imkan verəcək vətəndaşlıqda istifadəyə verilən "ASAN Həyat" Kompleksi vətəndaşların rahatlığı üçün həyat standartlarının yaxşılaşdırılmasına xidmət edəcək müxtəlif məsələləri əhatə edir.

Bütün bunlar dövlət qulluqçu-su-vətəndaş münasibətlərində yeri ni yanaşmanın formalşamasında Azərbaycan dövlətinin həyata keçirdiyi siyasetin mühüm tərkib hissəsidir.

**Nəzakət ƏLƏDDİNQIZI**

1 mart 2018-ci il

# Amsterdamda Avropa Azərbaycanlıları Konqresinin VI qurultayı başa çatıb

*Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Avropa Azərbaycanlıları Konqresinin (AAK) təşkilatçılığı ilə Niderland Krallığının Amsterdam şəhərində AAK-in VI (növbədənəkənar) qurultayı panel iclaslarla işini davam etdirib. Qurultayda Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri Fuad İsgəndərov, Niderlanddakı müvəqqəti işlər vəkili Cəlal Mirzəyev, Avropa ölkələrindəki diaspor nümayəndələri, ölkəmizin bir sıra aparıcı media qurumlarının rəhbərləri və digər qonaqlar iştirak ediblər.*

AZERTAC xəber verir ki, qurultayın ilk panel iclası Azərbaycan Prezidentinin "2018-ci ilin Azərbaycan Respublikasında "Azə-

məsi haqqında Sərəncamı barədə tədbir iştiraklarına geniş məlumat verib. O, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiinin



baycan Xalq Cümhuriyyəti ili" elan edilməsi haqqında Sərəncamına uyğun olaraq Avropa ölkələrində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiinin qeyd edilməsi ilə əlaqədar AAK-in Tədbirlər Planının layihəsinin müzakirəsinə həsr edilib.

Paneldə Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti, AAK-in idarə Heyətinin üzvü Samira Patzer-İsmayılova, AAK İcraiyyə Komitəsinin üzvləri - Finlandiya Azərbaycanlı Qadınlar Birliyinin sədri Arzu Muradlı, İstanbul Türkiye Azərbaycan Dərnəyinin sədri Səfər Qaraqoyunlu, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzile Rüstəmxanlı, Serbiyada Azərbaycanlıların Mədəniyyət Mərkəzinin sədri Zərifə Əlizadə çıxış edərək mövzu ilə bağlı təkliflərini səsləndiriblər.

Panelin moderatoru Samira-Patzer İsmayılova çıkış edərək Azərbaycan Respublikası Prezidentinin "2018-ci ilin Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edil-

məsir dövrümüzün ən önemli nailiyyətlərindən biri olduğunu qeyd edərək müstəqil Azərbaycan Respublikasının məhz həmin Cümhuriyyətin varisi olduğunu söyləyib. Azərbaycanın bir çox sahələrdə əldə etdiyi nailiyyətlərdən danışan S.İsmayılova dövlətimizin tarixinin və zəngin mədəni ərsinin Avropa ölkələrində geniş tanıtılmasının zəruriliyini diqqətə çatdırıb.

İstanbul Türkiye Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunu çıxışında rəhbərlik etdiyi qurum haqqında geniş məlumat verib. O bildirib ki, İSTAD Türkiye və Azərbaycanın ortaq problemlərini, "erməni soyqırımı" iddialarının esassız olduğunu, Dağlıq Qarabağ məsələsi və XX əsrin əvvəlində Xocalı şəhərində töredilmiş soyqırımının insanlığa qarşı cinayət olduğunu dünya ictimaiyyətinin nezərinə çatdırmağa çalışır. S.Qaraqoyunlu Azərbaycan Xalq Cümhuriyyətinin yüzülliyinin Türkiyədə qeyd edilməsi ilə bağlı geniş programın olduğunu diqqətə çatdı-

rib. Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzile Rüstəmxanlı isə çıkışında müsəlman Şərqində yaradılmış ilk demokratik respublikanın qısamüddətli fealiyyəti dövründə həyata keçirilmiş mühüm tədbirlər barədə danışıb. O bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul edilmiş mühüm qərarları, həyata keçirilmiş islahatların Şərqdəki digər dövlətlərə də az təsiri olmayıb. 1990-ci illərdə Azərbaycanın güclərinin mübarizə meydانına çevrildiyini qeyd edən T.Rüstəmxanlı vurğulayıb ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətinin nəticəsində bu gün Azərbaycan dövləti müstəqildir və məhz Ulu Öndərin məqsədyönlü, uzaqgörən siyaseti sayəsində Azərbaycan dünyasının nüfuzlu dövlətləri ilə bir masa arxasında təmsil olunaraq öz fikrini və şərtlərini irəli sürməye qadir olkıya çevrilib.

Serbiyada Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Zərifə Əliyadəz Azərbaycan Xalq Cümhuriyy-

yətinin yüzülliyi ilə əlaqədar Serbiyada keçiriləcək tədbirləri diqqətə çatdıraraq bu ölkədə müasir yazıçıların antologiyasının nəşr olunacağı qeyd edib. O, Serbiyada Azərbaycan mədəniyyətinə böyük mərağın olduğunu qeyd edərək, mayın 10-da Azərbaycan Xalq Cümhuriyyətinin yüzülliyi ilə əlaqədar simfonik orkestrin iştirakı ilə Belgrad Opera və Balet Teatrında böyük tədbirin keçiriləcəyini bildirib.

Serb diline tərcümə olunacaq əsərlərin Xorvatiya, Bosniya ve Hersegovina, Montenegro oxucuları üçün maraqlı olacağını söyləyən Mərkəzin sədri, eyni zamanda, may ayında yüzülliklə bağlı Azərbaycan günlərinin təşkil ediləcəyini də vurğulayıb.

Finlandiya Azərbaycanlı Qadınlar Birliyinin sədri Arzu Oqtay

çıkışında fevralın 8-də AAK-in təşkilatçılığı ilə keçirilən forumda Tədbirlər Planı layihəsi ilə bağlı görülecek işlərə dair müzakirələr aparıldı-

ğı bildirib. Həmçinin qeyd edib ki, mayın 24-də Finlandiyada Azərbaycan Xalq Cümhuriyyətinin yüzülliyinə həsr edilmiş tədbir təşkil olunacaq. A.Oqtay Baltikyanı ölkələr, Türkiye, Almaniya, İsvəç və digər ölkələrdə AAK-in təşkilatçılığı ilə çoxsaylı tədbirlərin keçiriləcəyi diqqətə çatdırıb.

Qurultayın ikinci panel iclası "1918-ci il azərbaycanlılarının soyqırımının yüzülliyi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Avropa ölkələrində 31 Mart - Azərbaycanlıların soyqırımının yüzülliyinin qeyd edilməsi ilə əlaqədar AAK-in Tədbirlər Planının müzakirəsinə həsr edilib.

AAK İcraiyyə Komitəsinin üzvü, Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyevanın moderatoriluğu ilə keçən paneldə AAK-in vitse-prezidenti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, AAK-in fəxri prezidenti, Mayns Azərbaycan Cəmiyyətinin sədri Başar Kömür, Polşa da Azərbaycanlı Gənclər Şurası-

nın sədri Nail Əhmədzadə çıxış edərək təkliflər səsləndiriblər.

Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva çıkışında bildirib ki, erməni millətçiləri tarihin müxtəlif mərhələlərində mifik "böyük Ermenistan" ideyasını realaşdırmaq məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımı aktları heyata keçiriblər. O, 31 Mart soyqırımının yüzülliyi ilə əlaqədar Avropanın bütün ölkələrində tədbirlərin təşkil edilməsinin, təbliğat kampaniyalarının aparılmasıն zəruriliyini diqqətə çatdırıb.

Başar Kömür isə çıkışında tariixen türklər qarşı edilən haqsızlıqlardan bəhs edib. "Harada olursanız olun, öz milli dəyərlərinizə sahib çıxın. Bu, sizə ancaq başucalığı gətire bilər", - deyə o bildirib. Başar Kömür Azərbaycana dost münasibəti bəsləyən şəxsləri 31 Mart soyqırımının beynəlxalq aləmdə tanıdlaması məqsədilə iş görməyə çağırıb, Quba Memorial Soyqırımı Kompleksinə ziyarətin təşkilinin zəruriliyini vurğulayıb.

Rövşən Tağıyev çıkışında Azərbaycan diasporunun informasiya mühərribəsində daha mütəşəkkil şəkildə işləməsinin zəruriliyini bildirib. O, ölkəmizlə bağlı həqiqətlərin dünyaya çatdırılmasında vahid program əsasında fealiyyət göstərməyin zəruriliyini vurgulayıb. R.Tağıyev, həmçinin təmsil etdiyi təşkilat tərəfindən son günlərdə Xocalı soyqırımı ilə bağlı həyata keçirilən tədbirləri diqqətə çatdırıb. Nail Əhmədzadə gənclər tərəfindən mütəmadi şəkildə ölkəmizlə bağlı həqiqətlərin Polşa ictimaiyyətinə çatdırıldığını və bu istiqamətdə ən yeni əsul və vasitələrin tətbiq edildiyini söyləyib. O, Polşada Azərbaycanlı Gənclər Şurasının 31 Mart soyqırımı ilə bağlı həyata keçirəcəyi tədbirləri diqqətə çatdıraraq, tədbir çərçivəsində Polşanın 10-a yaxın aparıcı media rəhbərinin Azərbaycana səfərinin planlaşdırıldığı bildirib.

# Amsterdamda Avropa Azərbaycanlıları Konqresinin VI qurultayı başa çatıb



## Əvvəli-Səh-4

Qurultayın üçüncü paneli "Azərbaycan diasporu və Azərbaycan mediası: əməkdaşlıq səviyyəsi, problemlər və onların həlli yolları"na həsr edilib. Panelin moderatoru "Yeni Müsavat" media qrupunun rəhbəri Rauf Arifoğlu çıxışında media və diaspor görüşünün bu şəkillətə təşkilini zəruri və təqdirəlayiq addim hesab edib. O qeyd edib ki, media nümayəndələri diasporla həmişə birlikdə çalışmağa hazırlıdır və daim onlardan təkliflər gözləyir. Media qrupun rəhbəri, həmçinin diasporun son fəaliyyətindəki yenilikləri də təqdir edib və bunun daha da geniş olmasının vacibliyindən danışır. R. Arifoğlu istər rəhbərlik etdiyi media qrupun, istərsə də digər media qurumlarının sosial şəbəkələrdəki fəaliyyətini də xatırladaraq diasporu bundan yararlanmağa dəvət edib.

"APA Holding"ın prezidenti Vüsalə Mahirqızı dövlətin mediadan gözləntisinin Azərbaycan Prez-

dentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov tərəfindən defələrə səsləndirildiyini xatırladaraq rəhbərlik etdiyi media holding barədə qurultay iştirakçılara məlumat verib. O, həmçinin bildirib ki, rəhbərlik etdiyi holding Diaspora İş üzrə Dövlət Komitesi ile six işleyən media qurumlardan biridir. V.Mahirqızı qeyd edib ki, milli məsələlərdə diasporun media ilə əməkdaşlığı olmalıdır. O, diaspor liderlərini Azərbaycan həqiqətlərinin yayılması daha fəal bir gəişə davət edib.

"Telegraf" media qrupunun rəhbəri Aynur Quliyeva isə bildirib ki, rəhbərlik etdiyi media qurum diasporla çox six əməkdaşlıq edir: "Xaricdə yaşayan soydaşlarımız, yerli mətbuatla, yerli siyasetçilərlə yaxından temas qursalar bu, daha çox faydalı olar. Azərbaycan üçün əlamətdar günlərdə sosial şəbəkələrdə yerli siyasetçiləri, tanmış adamları birgə fəaliyyətə cəlb etmək önemlidir. Bu məsələdə biz media olaraq birgə əməkdaşlığı

hazırıq. "Report" agentliyinin baş redaktoru Murad Əliyev diasporun xarici media ilə temasının, xüsusiən de Azərbaycan mətbuatı ilə xarici mətbuatın qarşılıqlı əlaqələrinin inkişafının vacibliyini bildirirək deyib: "Cənab Prezident İlham Əliyev də dünya azərbaycanlılarının sonuncu qurultayında xarici mətbuat nümayəndələri ilə daha yaxından işləməyi tövsiyə etdi. Çox yaxşı oları ki, biz ele diasporun vasitəsilə onların olduqları ölkələrin jurnalistləri ilə ya Bakıda, ya öz ölkələrində görüşlər keçirək, birgə layihələr həyata keçirək". "Yeniçağ" media qrupunun rəhbəri Aqil Ələsgər isə xarici mediada azərbaycanlıların çalışmasının vacibliyindən danışır: "Biz media olaraq diasporla çox yaxından işləyirik, onların fəaliyyətini işıqlandırırıq. Amma bu, Azərbaycan həqiqətlərinin yayılması üçün kifayət etmir. Yaxşı oları ki, xarici mətbuatda azərbaycanlıların yer almasına, əməkdaş kimi çalışmasına diqqət edək. Bu məsələdə bizim diaspor liderləri-

miz, xaricdəki iş adamlarımız daha fəal ola bilər". "Interpress" saytının rəhbəri Toğrul Allahverdili de diasporla birgə fəaliyyətdən danişaraq təkliflərini səsləndirib.

"Haqqın.az" və "Virtualaz.org" saytlarının rəhbəri Eynulla Fətullayev isə xaricdə yaşayan azərbaycanlıları daha çox yaşadıqları ölkələrdə cəmiyyətə integrasiya olunmağa, eyni zamanda, o ölkələrin media orqanlarına daha çox nüfuz etməyə çağırıb. O qeyd edib ki, diaspor nümayəndələrimiz qəlbində Azərbaycan sevgisini yaşatmaqla yanaşı, yaşadıqları ölkələrin cəmiyyətinin bir parçası olmağa çalışmalıdır.

Diasporla İş üzrə Dövlət komitəsinin sədri Nazim İbrahimov bildirib ki, son vaxtlar diaspor liderləri arasında həqiqi qəhrəmanlardan fərqli olaraq "sosial media qəhrəmanları" da peyda olub. "Heç bir praktik fəaliyyətləri yoxdur, ancaq sosial şəbəkələrdə hər gün ne isə yazışdır diqqət çekir, hətta şikayet de edirlər ki, onlara diqqət göstərir. Ona görə, mən mediamızdan xahiş edərdim diasporдан yazardən belə faktlara diqqət etsinlər, əvvəlcədən bir məlumat toplasınlar ki, fəaliyyətlərini işıqlandırıqları diaspor adından danışan kimdir", - deyə o bildirib. Dövlət Komitəsinin sədri, eyni zamanda, media rəhbərlərinin xarici mətbuatla qarşılıqlı əməkdaşlıq təklifini də dəstəkləyib.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxışında Azərbaycan mətbuatı ilə diasporun birgə fəaliyyətinin son dərəcə mühüm olduğunu qeyd edib. Əli Həsənov qeyd edib ki, Diaspora İş üzrə Dövlət Komitəsinin tədbirlərində

Azərbaycan mediasının fəaliyyətini əlaqələndirən beş bir panelin təşkil olunması təqdirdəlayıqdır. Gələcəkdə digər tədbirlərdə de media ilə bağlı oxşar panellərin təşkil olunması vacibdir. Vaxtılı Azərbaycan informasiya blokadasında idi. Buna səbəb isə yeni müstəqilmiş medianın peşəkar kollektivlərdən ibarətdir. Bu gün bizim mediamız regionun və dönyanın öndə gedən media qurumları ilə yarışa bilir, Azərbaycanın milli maraqlarının qorunması və eyni zamanda, informasiya bolluğu təşkil olunmasında müstəsna xidmət göstərir.

Qurultayın sonunda Avropa Azərbaycanlıları Konqresinin Nizamnaməsinə əlavə və dəyişikliklər müzakirə olunaraq qəbul edilib. Avropa Azərbaycanlıları Konqresinin rehbər orqanlarının yeni tərkibi təsdiq edilib, Sahil Qasımov səs çoxluğu ilə yenidən Konqresin prezidenti seçilib.

Avropa Azərbaycanlıları Konqresinin 2018-2021-ci illər üçün fəaliyyət programı, Avropa Azərbaycanlıları Konqresinin VI (növbədənəkar) qurultayının qətnaməsi qəbul edilib. Qurultay iştirakçıları adından Xocalı soyqırımının 26-ci ildönümü ilə bağlı beynəlxalq təşkilatlara bəyanat ünvanlanıb. Bundan başqa, Metsamor Atom Elektrik Stansiyası ilə bağlı beynəlxalq təşkilatlara müraciət və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qurultay iştirakçıları adından müraciət ünvanlanıb.

**Vüqar Seyidov**  
AZƏRTAC-in xüsusi müxbiri  
Amsterdam

## Yıldırım Bəyazid Universitetində Xocalı soyqırımıının ildönümü ilə bağlı beynəlxalq simpozium keçirilib



Azərbaycanın Türkiyədəki səfirliliyinin, Ankaradakı Yıldırım Bəyazid Universitetinin və Tarixdən Xalqlar Dərnəyinin birgə təşkilatlığı ilə Xocalı soyqırımıının 26-ci ildönümü ilə həsr olunan beynəlxalq simpozium keçirilib.

versitetdə keçirilən simpoziumda Azərbaycan, Türkiye və digər ölkələrin tanınmış tarixçiləri, parlament üzvləri, dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükütlə yad edildikdən sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Simpoziumun açılışında çıxış



eden Tarixdaş Xalqlar Dərnəyinin sədri Əhməd Baba qeyd edib ki, məqsəd Xocalının dünya ictimaiyyətində qatdırılması və bu soyqırımı töredənlərin cəzalandırılması tələblərini gündəmdə saxlamaqdır.

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Türk tarix qurumunun sədri, professor Refik Turan və digər çıxış edənlər bildiriblər ki, bu cür simpoziumlar Xocalı

soyqırımı beynəlxalq birlik tərəfdən soyqırımı olaraq tanınmasına mühüm töhfə verəcək.

Prezident Administrasiyasının məsul əməkdaşı Bəhrəz Həsənov bildirib ki, Xocalı soyqırımı dünəyaya qatdırılması, həmçinin erməni yalanlarının qarşısının alınması üçün Azərbaycan və Türkiyənin müxtəlif platformalarda əməkdaşlığı, o cümlədən iki ölkənin sosial

media istifadəçilərinin birgə fəaliyyəti zəruridir. Qardaş ölkələrin kültəvi informasiya vasitələrinin nümayəndələrinin daha six əməkdaşlığı da böyük əhəmiyyət kəsb edir.

Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov Xocalı faciəsinin bir daha təkrarlanması üçün həmin soyqırımının gənc nəsilləre çatdırılmasını, gənclərin öz tarixinə sahib çıxmalarının və baş verənlərdən iibrət götürmələrinin əhəmiyyətini vurğulayıb.

Sonra Xocalı soyqırımı ilə bağlı Bakı Dövlət Universiteti tərəfindən hazırlanmış film nümayiş olundu. Simpozium panel iclasları ilə davam edib. İki gün ərzində Azərbaycan, Türkiye, Qazaxistan və digər ölkələrdən olan elm adamları 20-yə yaxın məruzə ilə çıxış ediblər.

Simpozium çərçivəsində Yıldırım Bəyazid Universitetinin ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram olaraq 613 ağaç ekilib.

**Sabir Şahzadə**  
AZƏRTAC-in xüsusi müxbiri  
Ankara

1 mart 2018-ci il

# Azərbaycan Qızıl Aypara Cəmiyyəti öz sıralarında 370 mindən çox üzvü və 25 minə yaxın könüllünü birləşdirir

*Azərbaycan Qızıl Aypara Cəmiyyətinin XXV baş məclisində təşkilatın uğurlu fəaliyyətindən və qarşıda duran vəzifələrdən bahs edilib*

Fevralın 28-də Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) XXV baş məclisi keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, dövlət və hökumət nümayəndələri, AzQAC-in üzvləri iştirak ediblər.

Övvəlce tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin Mərkəzdəki büstü önüne gül dəstələri düzüb iller. Mandat komissiyasının hesabatı dinləniləndikdən sonra AzQAC-in sədri, Milli Məclisin deputati Novruz Aslanov tədbiri açıq elan edib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Sonra təşkilati məsələyə baxı-

lamlığını, təbii fəlakətlər və texnogen qəzalar zamanı davranışın qaydalarını, ilk yardım və bu sahədə digər vərdişlərin mənimsenilməsi üzrə layihələr buna misaldır.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti xeyriyyəçilik kampaniyalarında iştirak etmək istəyen hər bir vətəndaşa şərait yaradır. Bu barədə danışan Novruz Aslanov deyib



ib, AzQAC-in yeni nizamnaməsi təsdiq olunub, baş məclisin rəyasət heyəti, katibliyi, hesablama komissiyaları seçilib. AzQAC-in sədri Novruz Aslanov hesabat məruzəsi ilə çıxış edib. Məruzədə bildirilib ki, 1920-ci ildə əsası qoyulan Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu gün Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatını respublikada təmsil edən yeganə milli cəmiyyətdir. Azərbaycanın şanlı tarixinin ayrılmaz hissini əvvələn Qızıl Aypara Cəmiyyəti hazırda respublikada en böyük sosial bazaya malik qeyri-hökumət təşkilatlarından biridir. Bu gün Cəmiyyət öz sıralarında 370 mindən çox üzvü və 25 minə yaxın könüllünü birləşdirir. Hər il bu statistika artır. Bu illər ərzində AzQAC öz fealiyyəti ilə ki-fayət qədər uğurlar əldə edib. Respublikada həyata keçirdiyi tibbi-sosial, humanitar və digər layihələr, müxtəlif mövzularda apardığı maarifləndirmə işləri əhalinin sağ-

ki, belə kampaniyalar haqqında bütün məlumatlar Cəmiyyətin rəsmi internet səhifəsində yerləşdirilir. Bu da şəffaflıq təmin edən vacib amillərdən biridir.

Diqqətən çatdırılıb ki, AzQAC-in əsas tərəfdəşları Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası və Beynəlxalq Qızıl Xaç Komitesidir. Həyata keçirilən layihələrdə bu təşkilatların böyük rolü var. Son beş ildə bu təşkilatlarla birgə kifayət qədər uğurlu layihələrə imza atılıb. Fövgələdə hallara hazırlıq və cavabvermə, HIV, AIDS və vərəmə mübarizə, sehiyyə maarifi, gənclər və könüllülərlə iş və digər layihələr bu qəbildəndir. Rəhbərlik etdiyi qurumun KİV-lə six elaqəde işlədiyini deyən Novruz Aslanov AzQAC-in təşkil etdiyi bütün tədbirləri operativ və geniş işləndirdiğinə görə AZƏRTAC-a minnətdarlığını bildirib. Novruz Aslanov gizli səsverme yolu ilə yenidən təşkilatın prez-

denti seçilib.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev çıxış edərək bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu gün öz missiyasını uğurla davam etdirir. Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilecək, 2018-ci il "Azərbaycan Xalq Cümhuriyyəti" elan olunub. Bu münasibətlə Azərbaycan Qızıl Aypara Cəmiyyəti də bir sira tədbirlər keçirəcək, öz yaranma tarixinə və keçdiyi yola nəzər salacaq və gördüyü işlər barədə ictimaiyyəti etrafı məlumatlaşdıracaq.

Ərəstun Mehdiyev qeyd edib ki, müstəqilliyimizin ilk illərində hökm sürən mürəkkəb şəraitde milli Qızıl Aypara Cəmiyyətinə böyük ehtiyac duyulurdu. Cəmiyyət həmin çətin dövrlərde qaçqınların və məcburi köçkünlərin problemləri ilə bağlı xeyli işlər gördü. Ulu ön-

dər Heydər Əliyevin hakimiyyət qayıdışından sonra qurumun işində əsaslı dönüş yarandı. AzQAC-in fealiyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Təşkilatın bir qrup üzvü fəxri adlara layiq görürlüb, orden və medallarla təltif olunub. Prezident İlham Əliyevin 2008-ci ildə imzaladığı Sərəncama əsasən hər il martın 10-u Azərbaycanda Qızıl Aypara Günü kimi qeyd olunur. Bu, dövlətimizin başçısının Qızıl Aypara Cəmiyyətinin humanitar fealiyyətinə, nəcib missiyasına verilən ən yüksək qiymətdir. Prezident Administrasiyasının rəsmisi əmin olduğunu bildirib ki, təşkilat öz xeyirxah missiyasını və gərəklə fealiyyətini bundan sonra da səyle davam etdirəcək.

AzQAC-in tarixinə nəzər salan Milli Məclisin komitə sədri Eldar İbrahimov 1920-ci ildə yaranmış təşkilatın öten müddədə şərəfli yol keçdiyini diqqətən çatdırıb. Qeyd edib ki, dövlət müstəqilliyimizin bərpa olunduğu ilk illerde ölkə həyatının bütün sahələrində olduğu kimi, Qızıl Aypara Cəmiyyəti də ciddi çətinlik və problemlərə üzüşmişdi. Bu məsələlərin həlli və təşkilatın fealiyyətini canlandırmak üçün ulu öndə Heydər Əliyevin təşəbbüsü ilə bir sira Qanun layihələri qəbul edildi. Hazırda AzQAC həc bir donordan asılı deyil və müstəqil fealiyyət göstərir.

Baş nazirin müavini, Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, bəziləri Azərbaycana demokratiya dərsi keçmək isteyirlər. Halbuki, Azərbaycanda demokratiya yüz il əvvəl, Xalq Cümhuriyyətinin yaranması ilə bərəqərər olub. Bu gün ölkəmizdə çoxsaylı qeyri-hökumət təşkilatları mövcuddur və sərbəst fealiyyət göstərirler. AzQAC da bunun bir nümunəsidir. O, nəinki ölkə daxilində, həm də beynəlxalq aləmdə layiqli yer tutub. Qurum bu illər ə-

zində humanizm prinsiplərini əsas götürüb və onun fealiyyətini beynəlxalq təşkilatlar da yüksək qiymətləndirirlər.

Əli Həsənov qeyd edib ki, indiyədək Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycanda 14 nümayəndəsi fealiyyət göstərib. Xanım Elena Aymone Sessera 15-ci nümayəndədir. AzQAC ölkəmizdə fealiyyət göstərən ən böyük müstəqil QHT-dir. Onun müstəqilliyini şərtləndirən əsas amil heç bir donordan asılı olmamasıdır. Təşkilat çətin vəziyyətdə olan insanlara kömək edir, çoxsaylı humanitar layihələr həyata keçirir. Azərbaycanın Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda reytinqdə 35-ci yeri, MDB ölkələri arasında isə birinci yeri tutduğunu xatırladan Baş nazirin müavini deyib ki, ölkəmizdən dəmir inkişafı qaçqınlar və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün böyük imkanlar yaradır. Azərbaycan dövləti bu katetoriyadan olan insanlara hərtərəfli qayğı göstərir. Müstəqilliyinin ilk illərində erməni işgalinə məruz qalan Azərbaycanda yaşayan 7 milyon insandan 1 milyonu doğma yurd-yuvalarından didərgin düşmüşdü. O zaman Azərbaycan heç kimdən kömək gözləmədən öz problemlərini həlli etdi və bu işə AzQAC da öz töhfəsini verib. Ölkəmizdə qaçqınların və məcburi köçkünlərin hüquqları tam şəkildə qorunur. Amma Azərbaycana demokratiya və insan hüquqları dərsi keçməyə çalışan, yüz milyonlarla əhalisi olan Avropa bir milyon miqrantın hüquqlarını təmin edə bilər.

Çıxışının sonunda Ə.Həsənov təşkilatın öz humanist missiyasına bundan sonra da səyle davam edəcəyinə əminliyini ifadə edib. Bununla da Azərbaycan Qızıl Aypara Cəmiyyətinin XXV baş məclisi başa çatıb.

## Xocalı soyqırımının beynəlxalq miqyasda tanıtılması istiqamətində görülən işlər sırasında qardaş Türkiyədə keçirilən tədbirlər xüsusi əhəmiyyət daşıyır



*Milli Məclisin deputati  
Hikmət Babaoglu*

- *Hikmət müəllim, bu günlərdə Xocalı soyqırımının 26-ci ildönümü ilə əlaqədar Türkiyənin İstanbul şəhərində safərdə olmusunu. Səfər barədə məlumat verməyinizi xahiş edirik...*

- Xocalı soyqırımının dünya ictimaiyyetinə çatdırılması istiqamətində daim tədbirlər həyata keçirilir və bu tədbirlər sırasında qardaş Türkiyədə keçirilən tədbirlər xüsusi əhəmiyyət daşıyır. Cənab Prezident İlham Əliyev qeyd edib ki, Xocalı soyqırımı Azərbaycan xalqının təxərükündən biridir. Və eger biz Türkiyə-Azərbaycan münasibətlərini Ümummilli lider Heydər Əliyevin söylədiyi "Bir millet, iki dövlət" kontekstində nəzərdən keçiririkse, o zaman elbette ki, qardaş ölkədə bu faciənin bir daha geniş auditoriyaya çatdırılması və iki qardaş ölkənin bir-birinin acıclarına, faciələrinə sahib çıxmasi şərti yaranır. Ona görə də, bu faciənin unudulmaması üçün, sonda bu soyqırımı töredenlərin cəzalandırılması üçün belə tədbirlərin keçirilməsi, Xocalı şəhidlərinin xatiresinin əbediyyətdən biridir. Və eger biz Türkiyə-Azərbaycan münasibətlərini Ümummilli lider Heydər Əliyevin söylədiyi "Bir millet, iki dövlət" kontekstində nəzərdən keçiririkse, o zaman elbette ki, qardaş ölkədə bu faciənin bir daha geniş auditoriyaya çatdırılması və iki qardaş ölkənin bir-birinin acıclarına, faciələrinə sahib çıxmasi şərti yaranır. Ona görə də, bu faciənin unudulmaması üçün, sonda bu soyqırımı töredenlərin cəzalandırılması üçün belə tədbirlərin keçirilməsi, Xocalı şəhidlərinin xatiresinin əbediyyətdən biridir.

Cənab Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan xalqı Xocalı soyqırımı heç vaxt unutmayacaq və bu faciənin heç vaxt tekrarlanmasından daha güclü olacaqdır. Biz biliyik ki, Türkiyə bu yönde Azərbaycana destək verən qardaş ölkələrdən biridir. Xocalı soyqırımı ilə bağlı hər il bu ölkədə tədbirlər təşkil olunur, yeni yetişən gənc nəslin məlumatlandırılması üçün geniş auditoriyalarda, universitetlərdə, konfrans salonlarında mütəmadi olaraq tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də İstanbul şəhərinin Bağ-

cılardə bələdiyyəsinin təşbbüsü ilə keçirildi. Fevralın 25-də İstanbul şəhərinin Bağcılar rayonunda böyük ərazini əhatə edən Azərbaycan Dostluq Parkının və burada ucaldırılmış Xocalı soyqırımı abidəsinin açılışı oldu. Açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov, Azərbaycanın İstanbul-

məqsədi ilk növbədə Xocalı soyqırımı barədə dünya ictimaiyyətinə məlumatlandırmaqdan ibarətdir. Eləcə də, məqsəd Xocalı soyqırımı töredən qatillərin cəzalandırılmasına nail olmaqdır. Məsələnin hüquqi müstəvidə həlli ictimai rəydən, dünyanın, Avropanın müxtəlif institutlarında Xocalı soyqırımı haqqında obyektiv rəyin formalaşmasından keçir. Bu faciənin ildönümündə dünyanın eksər ölkələrində belə tədbirlər keçirilir. Xüsusi, Heydər Əliyev Fonduñun vitse-prezidenti Leyla xanım Əliyevanın təşbbüsü ilə keçirilən "Xocalıya ədalət!" kampaniyası dünyada böyük eks-səda doğurub.

Balkanlarda Srebrenitsa qətlamından sonra hərbi tribunal yaradıldı və bu soyqırımı töredən qəzalandırıldılar. Amma təəssüf ki, Azərbaycana, Xocalı qətlamına münasibədə məsələnin hüquqi həlli tərəfdarları azdır. Amma Azərbaycan buna nail olmağa çalışır ki, Xocalı soyqırımı töredən qatillər də hüquq qarşısında cavab versinlər və layiqli cəzalarını alınsınlar.

- *Hikmət müəllim, bəs həzirdə bu məsələ hansı mərhələdədir və ölkəmiz növbəti mərhələdə hansı işləri görülməlidir?*

- Bu istiqamətdə hazırda həm hüquqi, həm ictimai təbliğat məstəvisində, həm də informasiya məstəvisində çox böyük işlər görülür. Amma əlbəttə ki, Xocalı faciəsini töredənlərin cəzası o zaman tam verilecek ki, Azərbaycan öz torpaqlarını erməni işğalından azad etsin və Xocalı qurbanlarını qanı yerde qalmasın. Bunun üçün Azərbaycan öz iqtisadiyyatını gücləndirir, hərbəsiyasi gücünü və beynəlxalq nüfuzunu artırır. Təbii ki, bu prosesdə yene də dost və strateji mütəffiq olan ölkələrlə birlikdə bu addımları atırıq. Ona görə də, Türkiyədə bu cür tədbirlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

Türkiyədə Xocalı soyqırımının 26-ci ildönümü ilə bağlı keçirilen tədbirdə Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd etdi ki, Xocalı qətlamı Azərbaycanda baş verdi, amma onun odu bizim də ürəyimizi yandırdı. Mən düşünürəm ki, Türkiyənin birinci şəxsinin dilindən bu fikrin səslənməsi həm böyük dəstəkdir, həm də uca səslə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasıdır.

Bütövlükdə isə, Xocalı soyqırımının dünyada tanıdılması və onu töredən cinayətkarların cəzalandırılması dövlətimizin diqqət mərkəzindədir. Biz əminik ki, sonda ədalet zəfər çalacaq.

- *Xocalı soyqırımının hüquqi qiymətləndirilməsi baxımından hansı tədbirlər həyata keçirilir?*

- Əlbəttə ki, Azərbaycanın

## Fikrət Məmmədov yenidən Məhkəmə Hüquq Şurasının sədri seçilib

Məhkəmə Hüquq Şurasının iclası keçirilib. SİA xəbər verir ki, iclasda bir sıra məsələlər müzakirə olunub, həmçinin təşkilati məsələlərə baxılıb. İclasda Ali Məhkəmənin sədri, Şura üzvü Ramiz Rzayevin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar dövlət başçısı tərefindən yeni-



dən həmin vəzifəyə təyinatının məhkəmə həkimiyətinə yüksək etimə-

din tezahürü olduğu vurğulanıb. Şuranın üzvü, Naxçıvan Muxtar Respublikası Ali Məhkəmənin sədri Qasim Əliyev təqdim olunub, ədliyyə naziri Fikrət Məmmədov yenidən Şuranın sədri seçilib. Xatırladaq ki, F.Məmmədov 2005-ci ilin fevral ayından Məhkəmə Hüquq Şurasının sədridir.

## 2018-ci il üzrə daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsi prosesinə yekun vurulub

Səcici siyahıları seçkilərin azad, ədaletli və şəffaf keçirilməsinə şərtləndirən mühüm amillərdən biridir. Seçki Məcəlləsində nəzərdə tutulduğu kimi, 2018-ci il yanvar ayının əvvəllerindən etibarən ölkə üzrə vahid seçicilər siyahısının dəqiqləşdirilməsinə start verilib.



Mərkəzi Seçki Komissiyasının bilavasitə rəhbərliyi altında aradıl və intensiv şəkildə aparılan genişmiyyətsiz və çox əhatəli proses nəticəsində son illərdə olduğu kimi, cari il üçün də səcici siyahılarının dəqiqləşdirilməsinə start verilib. Mərkəzi Seçki Komissiyasının bilavasitə rəhbərliyi altında aradıl və intensiv şəkildə aparılan genişmiyyətsiz və çox əhatəli proses nəticəsində son illərdə olduğu kimi, cari il üçün də səcici siyahılarının dəqiqləşdirilməsinə start verilib.

AZERTAC xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının üzvləri küləvi informasiya vasitələrinin dəştirək ilə fevralın 28-də Komissiyanın inzibati binasında vahid seçicilər siyahısının 2018-ci il üzrə yenidən tərtib edilmiş variantı ile yaxından tanış olublar.

Media təmsilçiləri tərəfindən geniş işıqlandırılan tədbirdə qeyd olunub ki, vahid seçici siyahılarının yenidən tərtib edilməsi, təsdiq edilməsi və ictimailəşdirilməsi cari il martın 3-dək başa çatdırılmasını qərara alıb.

Dəqiqləşirmə prosesinin sonunda ölkə üzrə vahid seçicilər siyahısına 5192042 seçici daxil edilib. Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası 2018-ci il üzrə daimi seçici siyahılarının dəqiqləşdirilməsi, tərtib edilməsi, təsdiq edilməsi və ictimailəşdirilməsi cari il martın 3-dək başa çatdırılmasını qərara alıb.

## Natiq Məmmədov: "Azərbaycanda seçicilərin sayı artıb"

Azərbaycanda seçicilərin sayı artıb. SİA-nın məlumatına görə, MSK sədrinin müavini Natiq Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, ötən il Müqavilədən seçicilərin sayı 0.6 faiz, yəni 28792



nəfər artıb. Qeyd edək ki,

ölkə üzrə vahid seçicilər siyahısına 5 milyon 192 min 42 seçici daxil edilib. 2018-ci il üzrə daimi seçici siyahılarının dəqiqləşdirilməsi, tərtib edilməsi, təsdiq edilməsi və ictimailəşdirilməsi cari il martın 3-dək başa çatdırılmasını qərara alıb.

# Muxtar respublikada daşınmaz əmlakin qeydiyyatı sadələşdirilib



**Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən əhaliyə göstərilən xidmətlərin daha rahat şəkildə əldə edilməsi, vətəndaş məmnuniyyətinin təmin olunması daim diqqət mərkəzində saxlanılır. Hazırda komitə fiziki və hüquqi şəxslərə daşınmaz əmlak və torpaqla bağlı 27 növdə elektron, 5 növdə səyyar xidmət göstərir.**

Muxtar respublikanın Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat

xidmətindən AZERTAC-a bildirilib ki, elektron xidmətlər Naxçıvan Muxtar Respublikasının Elektron

Hökumət Portalı ([www.e-hokum.nmr.az](http://www.e-hokum.nmr.az)) və komitənin internet saytı ([www.emlak.nakhchivan.az](http://www.emlak.nakhchivan.az))

vasitəsilə istifadəçilərə təqdim olunur. Bu isə vətəndaşlara haradə olmasından asılı olmayaraq, istənilən vaxt təklif olunan xidmətlərdən istifadə imkanı yaradır. Hüquqi və fiziki şəxslər internetin mövcud olduğu hər yerde komitənin elektron xidmətlərindən istifadə etməklə rahatlıqla daşınmaz əmlak və torpaqla bağlı xidmətlərdən yararlana bilərlər.

Komitə tərəfindən göstərilən elektron xidmətlərin böyük bir qismi daşınmaz əmlaka dair əməliyyatların aparılması ilə bağlıdır. Daşınmaz əmlakin dövlət reyestrindən məlumatların, mülkiyyət hüququnu təsdiq edən çıxarışların verilməsi, daşınmaz əmlak obyektləri barədə kadastr məlumatlarının hazırlanması ve kadastr xidmətlərinin göstərilməsi, üvanların və üvanla bağlı müxtəlif məlumatların verilməsi, daşınmaz əmlakın ipotekasının ve lizinqinin dövlət qeydiyyatı, dövlət qeydiyyatının leğvi, daşınmaz əmlaka dair texniki sənədlərin tərtib edilməsi vətəndaşların daha sıx müraciət etdiyi xidmətlər sırasındadır.

Komitə tərəfindən göstərilən elektron xidmətlərə 2017-ci ildə 297 müraciət daxil olub və icrası təmin edilib.

Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahəsində operativliyin və səmərəliliyin artırılması məqsədilə muxtar respublikada əmlak və torpaq məsələləri ilə bağlı müraciətlərin icrasını şəffaf, çevik və səmərəli şəkildə təmin etməklə əhalinin rahatlığının yüksəldilməsinə töhfə verməkdir.

Komitə tərəfindən göstərilən elektron xidmətlərin böyük bir qismi daşınmaz əmlaka dair əməliyyatların aparılması ilə bağlıdır. Hüququnu təsdiq edən çıxarışların verilməsi, daşınmaz əmlak obyektləri barədə kadastr məlumatlarının hazırlanması ve kadastr xidmətlərinin göstərilməsi, üvanların və üvanla bağlı müxtəlif məlumatların verilməsi, daşınmaz əmlakın ipotekasının ve lizinqinin dövlət qeydiyyatı, dövlət qeydiyyatının leğvi, daşınmaz əmlaka dair texniki sənədlərin tərtib edilməsi vətəndaşların daha sıx müraciət etdiyi xidmətlər sırasındadır.

Komitə tərəfindən göstərilən elektron xidmətlərin böyük bir qismi daşınmaz əmlaka dair əməliyyatların aparılması ilə bağlıdır. Hüququnu təsdiq edən çıxarışların verilməsi, daşınmaz əmlak obyektləri barədə kadastr məlumatlarının hazırlanması ve kadastr xidmətlərinin göstərilməsi, üvanların və üvanla bağlı müxtəlif məlumatların verilməsi, daşınmaz əmlakın ipotekasının ve lizinqinin dövlət qeydiyyatı, dövlət qeydiyyatının leğvi, daşınmaz əmlaka dair texniki sənədlərin tərtib edilməsi vətəndaşların daha sıx müraciət etdiyi xidmətlər sırasındadır.

Komitə tərəfindən göstərilən elektron xidmətlərə 2017-ci ildə 297 müraciət daxil olub və icrası təmin edilib.

Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahəsində operativliyin və səmərəliliyin artırılması məqsədilə muxtar respublikada əmlak və torpaq məsələləri ilə bağlı müraciətlərin icrasını şəffaf, çevik və səmərəli şəkildə təmin etməklə əhalinin rahatlığının yüksəldilməsinə töhfə verməkdir.

## Yaqub Mahmudov: "Heç zaman "böyük Ermənistan" yaranmayacaq"



"Bütün məsuliyyətimlə bəyan edirəm ki, ermənilər neinki Cənubi Qafqaza, ümumiyyətlə, Asiya qıtəsinə köçüb gəlmə əhalidir. Ermənilərin gəlmə olduğunu mənbələr və "tarixin atası" Herodot təsdiq edir". AMEA-nın Tarix İnstytutundan verilən məlumatata görə, bunu institutun direktoru, Milli Məclisin

deputati, akademik Yaqub Mahmudov Ankarada Xocalı soyqırımının 26-ci ildönümünə həsr olunmuş Beynəlxalq Xocalı Simpoziumunda çıxışı zamanı deyib. Y.Mahmudovun sözlərinə görə, Tarix İnstytutunda aparılmış tədqiqatlar nəticəsində sübut edilib ki, 1918-ci il qədər Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb. Böyük dövlətlərin və Osmanlı imperiyasının bəzi siyasi dairələrinin tezisi ilə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1918-ci il mayın 29-da qədim Azərbaycan şəhəri İrəvanı etrafındaki 9 min kvadrat kilometrlik ərazi ilə birlikdə ermənilərə güzəşə gedib: "Rusiya və Avropa ölkələri ermənilər üçün heç zaman "böyük Ermənistan dövləti" yaratmayacaq. Bu onlara səfetmir. Amma çirkin niyyətlərini həyata keçirməkdən ötürü ermənilər istifadə edirlər".

Tarixçi alim qeyd edib ki, Ermənistən prezidenti Serj Sarkisyan britaniyalı jurnalist Tomas De Vaala müsahibəsində Xocalı soyqırımının təşkilatçılarından olduğunu özü etiraf edib: "Sarkisyan lovğalıqla belə deyib: "Xocalıya qədər azərbaycanlılar hesab edirdilər ki, bizimlə oyun oynaya bilərlər, onlar fikirleşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilmezler. Biz bu stereotipi qıra bildik".

## Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Goyçayda bölgə vətəndaşlarını qəbul edib

**Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə fevralın 28-də Goyçay rayon Heydər Əliyev Mərkəzində bölgə vətəndaşlarını qəbul edərək, onların müraciətlərini dinləyib. AZERTAC xəbər verir ki, əvvəlcə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ulu öndər Heydər Əliyevin Goyçay şəhərindəki abidəsini ziyarət edib, öünüə gül-çiçək dəstələri düzüb.**

Qəbulda Goyçay, Ucar, Kürdəmir, Ağsu rayon sakinləri, hemçinin bu rayonlarda məskunlaşmış qazçı və məcburi köçkünlər iştirak ediblər. Vətəndaşlar əsasən təhsil haqlarının ödənilmesi, buraxılış və qəbul imtahanları ilə bağlı qəbul olunan yeniliklər, dövlət qulluğuna qəbul və digər məsələlərlə əlaqədar müraciətlər ünvanlayıblar. Həmcinin görüşdə ali və orta



ixtisas təhsili müəssisələrinə qəbul, magistratura pilləsində təhsil, 2019-cu ildə tətbiqi nəzerdə tutulan ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modelləri, tətbiq olunacaq yeniliklər, dövlət qulluğuna qəbul üzrə müsabiqənin keçirilməsi və digər məsələlərlə əlaqədar müraci-

ətlər də edilib. DİM-in selahiyətlərinə aid olan bəzi məsələlər yerində həll olunub. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatdan keçənlərlə yanaşı, görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da M.Abbaszadə tərəfindən dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.

# Milli satqınların ermənilərlə işbirliyinin növbəti sübutu!

*Avropanın “siyasi mühacirləri” ifşa olunmaqdə davam edir*

**Özlərini gah “dissident”, gah “siyasi mühacir” və s. qismində zorla ictimai rəyə sırmışa cəhd edən milli satqınlar yığnağını haqlı olaraq erməni lobbisinin işləmələri, yaxud xarici ölkələrdəki zəngin ermənilərin pulları hesabına fəaliyyət göstərən müxtəlif adda qurumlar arasında müəyyən öhdəliklər götürmələri ittihamları irəli sürülərkən, onlar hər vəchlə bu ittihamları rədd edir, guya Azərbaycan xalqının maraqlarından çıxış etdiklərini bildirirlər. Zaman keçdikcə, xalq tamamilə əksini görür və hər dəfə danılmaz sübutlarla təsdiq edilir ki, onların “siyasi fəaliyyətləri”, bilavasitə dövlət maraqları əleyhinə atılmış xəyanətkar və satqınçılıq addımlardan ibarətdir.**



Армия, потратившая миллиарды долларов, не должна была иметь таких потерь: азербайджанская оппозиция



Əli Karimlinin silahlı qüvvələrimiz əleyhina dediyi fikirlər dərhal erməni mediasında yer aldı

Əsas məsələyə keçməmişdən önce, elə də uzağa getməyərək, biz, 2016-cı ilin aprelində Qarabağ cəbhəsində erməni təxribatının qarşısını alan şanlı Azərbaycan Ordusunun elə etdiyi zəferinin aradınca bu simaların başlatdıqları kampaniyaları xatırlaya bilərik. Silahlı qüvvələrimiz tərəfindən ermənilərin nəzarətində olan strateji yüksəkliklərin ələ keçirilməsi, o cümlədən, yaşayış məntəqələrinin işğaldan azad edilməsi fonundan dərhal erməni lobbisinin tapşırıqları esasında sosial şəbəkələrdə iy-rənc üsullara əl atanlar, aprel şə-

hidlərinin ruhlarını təhqir edərək, qazanılan qələbəye kölgə salmağa cəhdər göstərilər. O cümlədən, bu gün onlara dəstək göstərən radikal müxalifət “Liderləri”, xüsusilə, “Milli Şura” temsilçiləri Ə.Kərimli, C.Həsənli və G.Hacıbəyli adıçəkilən qurumun mətinlərində hər bir azərbaycanlının şərəf mənbəyi olan Azərbaycan Ordusuna qara yaxmağa başladılar. Misal üçün, Ə.Kərimlinin Silahlı Qüvvələrimizin əleyhine dediyi fikirləri dərhal erməni mediasında yer aldı. (fotoşəbət aşağıda-R.N.) G.Hacıbəylinin əsgərlərimizin guya köhne və siniq silahlarla təchiz edilmişsi barədəki sərsəm iddiaları da, həmçinin! Əlbəttə, Avropana yaşıyan milli satqınlar da bu istiqamətdə boş dayanmadılar.

**Onlar aprel zəfərimizi necə əla salırdılar?**

Erməni pulu hesabına fəaliyyət göstərən “Meydan” TV-nin əməkdaşı Elmir Mirzoyev adlı üzənərrəq, dərhal sosial şəbəkədə statuslar paylaşaraq, aprel qələbəsini gözdən salmaq üçün iyrənc fikirləri ilə özüne qarşı daha ağır ikrəh hissələri oyadı (fotoşəbət aşağıda-R.N.). Bundan sonra isə ermənilərin mediası və sosial şəbəkədəki qrupları həmin fikirləri tirajlaşdırmağa başladılar. Məsələn, digər milli xəyanətkar - Azərbaycan dövlətini və xalqını hər addımında təhqir edən dırnaqarası karikaturaçı

**Armen Arm** поделился публикацией Anna Mikhaylova.  
23 ч ·

**Anna Mikhaylova** поделилась ссылкой в группе «The International Armenian Forum».  
24 февраля в 18:59 ·



Azerbaijani Blogger: Armenians Did not Destroy Azerbaijani Graves in Karabakh  
Armenians did not commit an act of vandalism against Azerbaijani monuments.  
ARMEDIA.AM

**Elmir Mirzoev**  
6 Nisan, 20:06 ·

Lakin bu Vətənin azad edilmesi deyildi, azizlərim. Bu hakimiyyətin növbəti sırası orunu iddi. Ve onlann çalğıdı bu həvəs bir dala oynadı, həm-gəncəl, müxalif, içtimai sektor, ziyanlılar, inceşənət xadimləri, yazıçilar, mənşələr, TV aparıcıları, qısaś bütün cəmiyyət. Burada son söz kim virdən vətəndən Elmar Əstanbəyliyən itibarən getirirdəm: "Yüksəkliklər alınsın, amma aqlıqlar da unutulmasın!"




Hebib Müntəzir  
6 Nisan, 00:28 ·

Son itkiyərə görə ümumi 60 nəfər şəhidi var. Yekun siyahını sabah paylaşacağım. Hərda, kimsədən nəsə məlumat olsa, göndərsin və paylaşın xahiş edirəm.

Elmir Mirzoyev  
6 Nisan, 00:28 ·

#Azerbaijan, #Army  
Очередная работа галантного азербайджанского хрониста Гюльдара Агасяна. Надонос, что он проделает свою деятельность и на пред... Continue reading

HamamTimes  
14 saat ·

Azad edilen yüksəklikdə möğənni zad getirib, oxuyurfar

Ani Margaryan  
İzle · 9 April 2016 Yerevan, Armenia yaxınlığında ·

The columnist of #Azerbaijani media resource writes that the country is not ready for war as it's utterly critical economic situation in #Azerbaijan after devaluation, people have totally lost their trust to Government, and the military actions could make situation get worse.  
Обозреватель азербайджанского медиа-ресурса пишет о том, что страна не готова к войне, поскольку после девальвации в Азербайджане сложилось крайне критическое экономическое положение, люди полностью утратили доверие к правительству, а военные действия могут сделать ситуацию еще хуже.

Bayan · Paylaş

12  
16 paylaşma · 2 Ray

Tatev Hayrapetyan "Bu չափ շանկառություն պահպան ստորևն է պահպանություն"

Gündüz Ağayevin cizma-qaraları dərhal ermənilər tərəfindən paylaşılmağa başladı. Ani Margaryan adlı erməninin aşağıdakı fotodakı münasibəti sübut olaraq ortadadır. Həmçinin, sosial şəbəkələrdə açılan müxtəlif adda şəhifeler də eyni vələ edilən qələbəye kölgə salan statuslar paylaşırı. Biz, təkcə “Hamam Times” adlı şəhifədə Azərbaycan xalqının əsgərlərimizlə qələbə sevincərini bölüşdüyü fotosulara sərsəm münasibətdə yازılan və ikrəh hissə doğuran bir fikri dəyərli oxucularımıza təqdim edir və xatırladırıq!

Əlbəttə, bütün bunlar faktdır ki, belələrinin məqsədləri erməni ağalarına nökərçilik edərək, daha çox maddi imkan əldə etmək və Avropadakı oturum iznlərini möhkəmləndirməkdən ibarət olub, bu gün də belə qalmaqdə davam edir.

**Sahib Məmmədov: “Qızları erməni gədələri ilə SMS-ləşir, oğlanları Avropana qapı-qapı sülənib, erməni sifarişi ilə aksiyalar keçirir”**

Azərbaycanın tanınmış QHT rəhbərlərindən olan Sahib Məmmədov sosial şəbəkədəki səhifəsində Xocalı soyqırımı gündündə xatırladıb ki, soyqırımı günü, həmçinin, milli qəhrəmanımız, bu şəhərin müdafiəçisi Əlif Hacıyevin anadan olduğu gündür. Avropanakı ermənilərlə iş birliyində olan milli satqınları ittihəm edən S.Məmmədov statusunda yazır: “Bu gün həm də PİN rəhbəri Yaromir Ştətinin quldur adlandırdığı və təhqirəmiz sözlərlə xatırladığı Əlif Hacıyevin şəhid olduğunu gün-

dür. Milli qəhrəman Əlif Hacıyev son nəfəsinə qədər döyüdü, mülki əhalinin bir hissəsini yanar qazanın içərisində çıxara bildi. Amma indi onun xeyli həmvətəni PİN-ə nökərçilik edir. Özləri cəhənnəm, ailələri ilə birgə. Qızları erməni gədələri ilə SMS-ləşir, oğlanları Avropada qapı-qapı sülənib, erməni sifarişi ilə aksiyalar keçirir. Özləri Strasburqda PİN tərəfindən ağızları tikilmiş halda, erməniyə dəstək aksiyaları keçirir. Nə edirsınız edin. Özünüz də, ailə üzvləriniz də nə vaxtsa, bu dünyadan gedəcəksiniz. Şərəfsiz həyatınız başa çatacaq. Tarixdə qalan Əlif Hacıyev kimilər olacaq.”

Cox yəqin ki, təkcə bu statusu təhlil etməyə lüzum da qalmır. Burada yazılın ifadələr özü-özüyündə Avropadakı milli satqınların “kimliklərini” bütün cılpaqlığı ilə ortaya qoyur.

**“Meydan” TV adlı “Şeytan” TV-nin statusları erməni Ani Margaryan tərəfindən bəyənilir və paylaşılır...**

Diger maraqdoğurucu məqam isə yenə də “Meydan” TV-nin sozial şəbəkədəki səhifəsində Azərbaycan əleyhinə yazılış yazının ermənilər tərəfindən bəyənilərək, paylaşılmasıdır. Belə ki, Armen Arm adlı erməni sosial şəbəkə istifadəçisi Anna Mikhaylova adlı ermənipərəstin paylaşdığı və bir neçə gün önce, ağızı köpüklenə-köpüklenə ermənilərə işləmədiyi iddia edən Orduhan Teymurxanın ermənilərin vandal olmaması iddiasını dərhal Ermenistanın xeyrinə paylaşır. Margaryan yazır ki, Azərbaycan mühərbiyə hazır deyil, bir təpəyə görə bu qədər insan nəhaq həlak olub, guya gənclər döyüşmək istəmirlər və s. Beləliklə, Ani Margaryan erməniləri əmin edib ki, heç də narahat olmasınlar, yəni Orduhanın dediklərindən, həm də bele anlaşıılır ki, Azərbaycan mühərbi etməyəcək və s. (?!)

Bəli, bu, “Meydan” TV adlı “Şeytan” TV-nin ermənilərin maliyyələşdirildiyi PİN təşkilatından aldığı pulun nəticəsidir və milli satqınların erməni lobbisine nökərçilik etmələrinin bariz sübutudur! Nəticə olaraq, həm də bele düşünmək olar ki, artıq belə milli satqınlar barede mütləq mənada, ciddi ölçülərin götürülməsi vacibliyi, eləcə də, zərurəti yaranıb. Əks halda, onları bu kimi fəaliyyətləri bundan sonra da düşmən və işğalçı Ermənistən maraqlarına xidmət edəcək. Hər halda, arzuolunmaz fəsadların aradan qaldırılması üçün müvafiq addımlar atılmalıdır!

**Rövşən NURƏDDİNOĞLU**

# Regionların iqtisadi inkişafı: İşsizlik və yoxsulluğa son!

*Hər bir ölkənin iqtisadi inkişafı, ilk növbədə, onun milli iqtisadiyyatının formallaşmasından, dayanıqlı yerli istehsalə söyklənən istehsal gücündən asılıdır. Daxili iqtisadi potensial, hər bir ölkə üçün ən azı müstaqillik qədər önemlidir. Çünkü iqtisadi azadlıq, hazırda qlobal dünya məkanında müstəqil yaşamaq baxımından, ən azı müstaqillik qədər olduqca önemlidir. İndi kimin dayanıqlı və inkişaf edən iqtisadiyyati varsa, xəzinəsi pulla doludursa, demək, onun dünya miqyasında sözü keçərlə, təhlükəsizliyi etibarlıdır. Bu, mübahisəsiz, real olan gerçəklilikdir.*

## "Verilən bütün vədlər artıqlaması ilə reallaşdırıldı"

Bu mənada, artıq Azərbaycanı da dünyanın inkişaf edən və öz iqtisadi təhlükəsizliyini təmin etmiş xoşbəxt ölkələrinin siyahısında görmək mümkündür. Müasir Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində, ölkədə siyasi və makroiqtisadi sabitliyə nail olunub, ən əsası isə, bütün sahələr üzrə köklü islahatlar aparılıb, davamlı sosial-iqtisadi inkişafın möhkəm temeli yaradılıb. 2003-cü ildə keçirilmiş prezident seçkilərində seçicilərin böyük əksəriyyətinin etimadını qazanmış Prezident İlham Əliyevin, Prezidentlik fəaliyyətinin ilk illərində var gücü ile regionların sosial-iqtisadi tərəqqisini prioritet meyara çevirməsi və bununla da, milli iqtisadiyyatın yaradılmasına təkan verməsi, onun gelecek planlarının möhtəşəmliyindən xəbər verirdi. Bəli, ölkə Prezidenti qeyri-neft sektorunun inkişafını milli iqtisadiyyatımızın formallaşması üçün əsas amil hesab edirdi. Prezident İlham Əliyevin hele o zaman andiçmə mərasimindəki bir fikri diqqəti özüne cəlb etmişdi. Dövlət başçısı bəyan edirdi ki, Azərbaycan iqtisadiyyatının əsas istiqaməti onun neft strategiyasının həyatə keçirilməsi və əldə olunan gelirlər əsasında qeyri-neft sektorunun inkişafıdır. Ölkə rəhbəri həle seçicilərlə keçirdiyi görüşlərdə vəd edirdi ki, onun qarşıya qoymuş əsas vəzifələrdən biri de işsizlik probleminin aradan qaldırılması, qısa zamanda, ölkədə 600 min yeni iş yerinin yaradılmasıdır.

Verilən vədlərin yerine yetirilməsinin ilk təməli isə özünü çox da gözlətməli olmadı. Bələ ki, 2004-cü ildən başlayaraq, regionlarda həyat yeni mərhələyə qədəm qoydu, ölkədə əsaslı yenidənqurma, iş yerlerinin yaradılması istiqamətində ciddi döntüş yaradıldı. Azərbaycan Prezidentinin 2004-cü il 11 fevral tarixli 24 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Programı (2004-2008-ci illər)" təsdiq edildi. Bu əhəmiyyətli sənədin əsas məqsədi qeyri-neft sektorunun davamlı inkişafı, ölkə regionlarının tarazlı inkişafının təmin edilməsi, regionlarda kommunal xidmet və sosial infrastruktur təminatının yaxşılaşdırılmasına çevirdi.

## Enerji təhlükəsizliyi üçün müüm addımlar

Artıq son 14 il ərzində regional inkişaf proqramlarının icrasının

sı, yeni iş yerlərinin və müəssisələrin yaradılması nəticəsində, əhalinin məşğulluq səviyyəsinin artırılması və həyat səviyyəsinin yüksəldilməsindən ibarət olmuşdur. 2004-2008-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında 600 min-dən artıq yeni iş yerinin açılması prioritət məqsəd kimi qarşıya qoyuldu. Proqramdan irəli gələn vəzifələr çox qısa zamanda icra olunaraq, qeyri-neft sektorunun inkişafına, iqtisadiyyatın şaxələndirilməsinə geniş imkanlar yaratdı. Nəzərdə tutulan dövr ərzində 700 minden artıq yeni iş yerinin açılması işsizlik və məşğulluq problemlərinin həllinə stimul verdi.

Iqtisadi tərəqqi, yeni iş yerlərinin yaradılması, müstəqilliyimizin ilk illərində ölkədə yaranmış hərməcərlik, özbaşinalıq və dövlət idarəciliyindəkilərin naşılığı nəticəsində fəliyyətini dayandırmış fabrik və zavodlarda aparılan əsaslı yenidənqurma xalqın gələcəyə olan inamını daha da artırırdı. Ölkədə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər - əmək haqlarının, pensiyaların artması, aztəminatlı ailələrə ünvanlı sosial yardımın verilməsi, yoxsullığın aşağı salınmasına xidmət edən dövlət proqramlarının uğurlu icrası özünü qabarlıq şəkildə bürüze verirdi. Beynəlxalq ekspertlər də etiraf edirdilər ki, Azərbaycanda həyata keçirilən məqsədyönlü tədbirlər əhalinin həyat səviyyəsinin yüksəldilməsində böyük rol oynayır. Ölkə başçısının həyatə keçirdiyi siyasetin prioritətində, həyata keçirdiyi iqtisadi islahatların təməlinde Azərbaycan vətəndaşının dəyandığı diqqəti cəlb edir. "Ölkədə yoxsul olmamalıdır" prinsipini inadla həyata keçirən dövlət başçısının 2009-2013-cü illər üçün növbəti Dövlət Proqramını təsdiqləməsini zerurətə çevirdi. Təbii ki, bütün bunların əsasını daim təkmilləşən iqtisadi islahatlar və onların əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət etməsi dayanırdı. Bu proqramın icrası Baki və ətraf qəsəbələrin, həmçinin, regionların sosial-iqtisadi inkişafını daha da sürətləndirdi və respublikamızı əsl quruculuq meydanaşına çevirdi.



nəticələri də göz qabağındadır, 2004-cü ildə, ilk növbədə, infrastruktur layihələrindən başlanan işlər, sonrakı inkişaf prosesi üçün təkan rolunu oynadı. Çünkü bu, olmadan her hansı bir inkişafdan söhbət gedə bilməzdi. Elektrik təsərrüfatımıza böyük investisiyalar qoyuldu və son 14 il ərzində ölkəmizdə 30 elektrik stansiyası tikilib. Əgər biz 2004-cü ildə elektrik enerjisini idxal edirdikse və buna görə valyuta ödəyirdikse, hazırda biz nəinki özümüzü tam şəkildə təmin edirik, eyni zamanda, elektrik enerjisini ixrac etməyə başlamışıq. Bu görülən işlər üçün əsl nümunədir.

## Qazlaşdırma və içməli su

Uzun illər regionların əsl problemlərindən biri də qazlaşdırma ilə bağlı olub. Bələ ki, 2004-cü ildə Azərbaycanda qazlaşdırmanın səviyyəsi 51 faiz idi. Bölgələrdə dezmək olar ki, qaz yox idi, şəhərlərdə de yox idi, kəndlərdə, ümumiyyətə, yox idi. Hazırda Azərbaycanda qazlaşdırma 93 faizə çatıb. Bütün şəhərlərimiz qazla 100 faiz təmin edilib. Bir çox kəndlərimizdə bu proses davam etdiriləcək. Qazlaşdırma bu ilin sonuna qədər 95 faizə çatdırılmalıdır. Bu, çox yüksək göstəricidir. Fəxrlə qeyd etmək lazımdır ki, bu göstəriciye görə də, biz dünya miqyasında qabaqcıl yerlərdəyik. İcməli su və kanalizasiya problemləri insanları çox ciddi narahat edən problemlər idi. Düzdür, bu sahənin, bilavasitə işsizliyi və sənaye inkişafımıza qədər de böyük təsiri olmasa da, bu, çox ciddi sosial məsələdir.

2004-cü ildə ölkə üzrə fasiləsiz içməli su ilə təminat 26 faiz idi, hazırda bu, 67 faizə çatıb, Baki şəhərində 81, bölgələrdə isə 43 faizdir. Ona görə bu sahəyə böyük sərmağə qoyuluşu nəzərdə tutulur ki, bu məsələ tam həllini tapsın. Artıq dezmək olar ki, bir çox şəhərlərimizdə içməli su və kanalizasiya layihələri uğurla başa çatıb. Oğuz-Qəbələ-Baki kimi nəhəng su kəməri, - bu da tarixi hadisədir, - inşa edilib.

Kənd təsərrüfatının inkişafı üçün böyük məliorativ tədbirlər görüldü. Son 14 il ərzində dörd su anbarı tikilmişdir - Taxtakörpü,

Beləliklə, ölkə iqtisadiyyatının, regionların inkişafı üçün bu əsas infrastruktur layihələri icra edilib. Burda isə əsas məqsəd, ilk növbədə, Azərbaycanın inkişafını daha da sürətləndirmək, dayanıqlı, uzunmüddətli inkişafə nail olmaqdan ibarətdir ve demək olar ki, bu na nail olunub.

## Dünya miqyasında rekord göstərici- 14 ildə 3,2 dəfə real artım!

On dörd il ərzində iqtisadi göstəricilərimiz də ümumi inkişafımızın uğurlu dinamikasını əyani şəkildə göstərir. İqtisadiyyat 14 il ərzində 3,2 dəfə artıb. Demək olar ki, bu göstərici dünya miqyasında rekord göstəricidir. Parallel olaraq isə, qeyri-neft iqtisadiyyatımız da 2,8 dəfə artıb. Bu faktlar isə, bir daha əyani şəkildə onu göstərir ki, bizim iqtisadi inkişafımız, sadəcə olaraq, neftin və qazın istehsalı ilə bağlı deyil. Bizim iqtisadi inkişafımız çoxşaxəlidir. Ona görə qeyri-neft sektorunun 2,8 dəfə artması aparılan islahatların nəticəsidir. Bu, bir daha göstərir ki, Azərbaycan regionlarının inkişafı, bölgələrdə yaşayan vətəndaşların güzəranı və həyat səviyyəsi dövletimiz üçün həmişə prioritet olub.

## Bölgələrdə işsizliyə son!

Bölgələrin inkişafında əsas prioritet, heç şübhəsiz ki, işsizliyin aradan qaldırılması və əhalinin məşğulliyətinin artırılmasıdır. Bölgələrdə yeni iş yerlərinin açılması, ilk növbədə, regionlarda iqtisadi dayanıqlılığı artıracaq. Azərbaycan dövlətinin sosialyönlü iqtisadiyyat quruculuğuna və insanların laiyqli iş yerləri ilə təmin edilməsinə göstərdiyi siyasi irade öz müsbət təsiri olacaq.

## Abad yol olmadan bölgələr inkişaf edə bilməz

Hazırda bu istiqamətdə yeni laiyhələr üzərində iş gedir. Əgər 2017-ci ildə 100 min hektardan çox suvarılmayan torpaqlara su xətləri və kanallar çəkilmişdir, bu il hədəf 100 min hektardır. Bələliklə, bu məqsədönlü siyaset nəticəsində, suvarılmayan torpaqlara su gətirilir, fermerlərə, sahibkarlara şərait yaradırıq və kənd təsərrüfatımızın inkişafına çox müsbət təsiri olacaq.

# “Tibbi sigorta ilə bağlı hər bir xidmət müqaviləmiz unikaldır”



**Bu gün hər bir cəmiyyətin hayatından, insanların sağlamlığının qorunmasında və təmin edilməsində tibbi sigortanın müstəsna əhəmiyyəti var. O cümlədən, Azərbaycan cəmiyyəti üçün də tibbi sigorta amili olduqca aktualdır. Bu məsələlərlə bağlı sualları “AtaSigorta” ASC-nin Tibbi və Səyahət sigortası departamentinin direktoru Rozaliya Sadigova cavablandırır. 12 ildən artıqdır ki, tibbi sigorta ilə məşğul olan, ixtisasca kardioloq Rozaliya xanım, təmsil etdiyi qurumun bu sahədə göstərdiyi xidmətlər, həmçinin tibbi sigortanın bir sıra vəcib məqamları və incəlikləri ilə bağlı fikirlərini bildirib.**

- Rozaliya xanım, tibbi sigorta nədir və onun əhəmiyyətini necə qiymətləndirirsiniz?

Sağlamlığın insan üçün ən müüm amil olduğunu nəzəre alsaq, tibbi sigortanın çox əhəmiyyətli bir sigorta növü olduğu üzə çıxır. İnsan qəfil bir xəstəliklə üzülsəndə, həm maddi, həm mənəvi cəhətdən yardıma, gözənləməz tibbi məsəflərin qarşlanması, keyfiyyətli tibbi yardımın alınmasına və qayğısını çəkə bilən təşkilata çox ehtiyac duyur. Sigorta şirkəti məhz bu ehtiyacların ödənməsini öz üzərinə götürür. Ümumiyyətlə, sigorta - risklərin başqasına ötürüldüyü və ya riskin başqası ilə bələşdürüldüyü bir mexanizmdir. Sigorta hər hansı bir itkiyə məruz qalmış şəxsi buna səbəb olmuş hadisədən əvvəlki maliyyə vəziyyətinə qaytarmaq üçün təzminatlı təmin edir. Tibbi sigorta sigortanın bir növü olmaqla, sigorta olunan şəxsin aldığı tibbi yardımın ödənişinə təminat verən, sağlamlığının qorunmasının təminatlı bir formasıdır

- Tibbi sigortanın tətbiqi formaları və növləri barədə nələri bildirmək olar?

Tibbi sigorta icbari və könülü tibbi sigorta korporativ və fiziki şəxslərin sigortasına bölünür. Hazırda Azərbaycanda icbari tibbi sigortanın tətbiqi prosesi üzərində işlər aparılır. Şirkətimiz 12 ildir ki, korporativ könülü tibbi sigorta ilə məşğuldur. Bu sahədə öncül şirkət olaraq sərfəli və keyfiyyətli xidmət teklif edir. Öncə bildirim ki, korporativ tibbi sigorta işə-

götürənin işçilərinin tibbi xərclərinin qarşılınmamasını nəzərdə tutan sosial paketdir. Korporativ tibbi sigorta işə götürən işçilərin motivasiya etmək üçün effektiv vasitə olaraq şirkətin rəhbərliyinin işçilərinə qarşı bir qayğı göstəricisi sayılır. Korporativ sosial paketin tərkib hissələrindən biri olan işçilərin tibbi sigortası iş yeri nüfuzuna təsir göstərir və hər bir işçinin şirkət üçün əhəmiyyətini vurğulayır. Belə qayığının məntiqi

kələrdə çox bahalı bir xidmet növüdür və bu, normal haldır. Çünkü tibbi xidmət zamanı bahalı avadanlıqlardan, reaktivlərdən, ən əsası uzun illər təhsil almış, bu işə ömrə vermiş həkimlərin xidmətindən istifadə olunur. Yeni xidmətin maya dəyəri çox qiymətlidir, bu na göre tibbi sigorta xidməti ucuz ola bilməz. Dünyanın bir çox ölkələrində bu problem icbari tibbi sigortanın tətbiqi yolu ilə öz həllini tapır. Bizim ölkədə de bu proses başlayıb və gözəylərik ki, dünyadan digər inkişaf etmiş ölkələrdəki kimi, bizdə də kütləvi icbari tibbi sigorta tətbiq edilməyə başladıqdan sonra könülli tibbi sigorta bazarı daha da inkişaf edəcək, həmvətənlərimiz bu sigorta növüne önem verəcək və sigorta şirkətləri fiziki şəxslərin könülli tibbi sigortasını geniş tətbiq etməyə başlayacaqlar.

- Bu iki tibbi sigorta növünü bir-biri ilə nə bağlayır? Sizcə, icbari tibbi sigortanın tətbiqi Azərbaycanda özəl sigorta şirkətlərinin inkişafına necə təsir göstərəcək?

İcbari tibbi sigorta hər bir vətəndaş üçün dövlət təminatlı tibbi yardım növüdür. Inkişaf etmiş ölkələrdə həm-rəylək prinsipi üzərində qurulmuş icbari tibbi sigorta modeli geniş yayılıb. Bu prinsipə əsasən, hər işleyən vətəndaşın əmək haqqından müəyyən məbləğ tutulur, lakin tutulan məbləğdən asılı olmayaraq, tibb müəssisəsine müraciət etdikdə her bir vətəndaş müəyyən hecmde və keyfiyyətdə tibbi yardım alır. Əhali arasında dispanserizasiya, müəyyən olunmuş vaxtlarda məcburi tibbi müayinələr aparılır ki, bu da xəstəliklərin azalmasına gətirib çıxarır. Beləliklə, heç bir vətəndaş maddi imkansızlığı görə tibbi yardımından məhrum olaraq xəstəliklərdən əziyyət cəkmir.

Könülli tibbi sigorta isə müxtəlif xidmət növləri, lüks palata, şəxsi həkim, evdə yardım, fərdi post, sigorta olunanın seçimində asılı olaraq klinikaların, həkimin, mütxəsəssinin seçimi, geniş stomatoloji yardım (məsələn, ortodontianın, implantologianın tətbiqi), növbəsiz və seçime uyğun aparılan müayinələr deməkdir. Burda sigorta olunan ödədiyi sigorta haqqından asılı olaraq müxtəlif xidmət növləri olan paketlər ala bilir. Bu o demək deyil ki, icbari tibbi sigorta üzrə alınan tibbi yardım keyfiyyətsiz olur, bu o deməkdir ki, könülli tibbi sigorta ilə sigorta olunan özəl xəstəxanalarda daha komfortlu yardım ala bilir.

Düşünürəm ki, yaxın gələcəkdə ölkəmizdə bunlar bir-biri ilə rəqabət aparan deyil, bir-birini tamamlayan iki ayrı tibbi sigorta növü olacaq.

necəsi kimi xəstələnmə hallarının azalması, əmək məhsuldarlığının artması və çalıştığı şirkətə sadıq münasibətin formalşaması kimi müsbət göstəricilər elde edilir.

Bağladığımız hər bir müqavilə unikalıdır. Hər bir şirkət üçün müştərinin fealiyyət xüsusiyyətlərinin, işçilərinin sayının, onun telebatlarının, arzularının və bündə imkanlarının nəzərə alınması ilə fərdi program hazırlanır. Müştərimiz təqdim etdiyimiz xidmətlər siyahısından istifadə edərək, özünə uyğun tibbi sigorta programını tərtib edə bilər. Məsələn, xidmətlərdən təcili yardım, ambulator yardım, stasionar yardım, stomatoloji yardım, dərman təminatı, hamiləliyin təqibi, peyvənd və s. göstərmək olar.

- Tibbi sigorta təklif edən şirkət olaraq hansı klinikalarla işləyirsiniz?

Hazırda 70-dən çox klinika, o cümlədən 15-dən çox stomatoloji klinika, və 30-dan çox apteklə müqavilələrimiz var. Klinikalarımız tək Bakı şəhəri ilə məhdudlaşmış, regionlardakı özəl klinikalarla da müqavilələrimiz var. Müqavile bağladığımız klinikalar müəyyən bir qiymətləndirmə göstəricilərinə uyğun olmalıdır. Bu qiymətləndirmə prosesi ildə bir dəfə tekrarlanır, tələblərimizə cavab verməyən klinikalarla müqavilələrimiz dayandırılır və yeni klinikalarla müqavilələr bağlanılır.

- Sizcə, ölkəmizdə tibbi sigorta-nın rahat, əlçatan və kütləvi olması üçün hansı məsələlər öz həllini tapmalıdır?

- Bildiyiniz kimi, təbabət əksər öl-



**Radikalların mitinq “çiçəkləri” nədən “çırtladi”?**

**RÖVŞƏN**  
rovsen.rasulov@mail.ru

“Milli Şura”nın sədri Cəmil Həsənlinin “facebook” vasitəsi ilə döşərgənin dağdırıcı qanadını birgə mitinq keçirməyə səsləməsi normal düşüncəli insanlar arasında elə ilk anlardaca gülüs hədəfinə çevrildi. Yalnız ona görə yox ki, bu “adam” Əli Kərimlinin ipli kuklası rolunda çıxış edir, ona görə ki, adıçılın fərd özünü bu qədər əminliklə aparma-sı ilə daha öncəki mitinqlərdə çıxardıqları oyun-bazlıqlarını təkrarən xatırlatmış oldu. Bilməyənlə-rə xatırladı ki, sən demə, bunlar saman altından su yeritməklə, yəni çox “sirlili” şəkildə müsavatçılarla və “realçularla” görüş keçiriblər və birgə mitinq keçirməklə, “nəticə” əldə ediblərmiş (?). Misal üçün, Müsavat məclisinin üzvü Mustafa Hacıbəylinin dərhal mitinqçi “çiçəyi” çrtləyib və o, statusunda bunu “çoxdan gözənilən gün” kimi qiymətləndirib. “Milli Şura”nın əsas erməni emissarlarından biri sayılan Gültəkin Hacıbəyli isə bışmış deyil, hətta yanib külə dönmüş toyuğu güldürəcək qədər status paylaşıraq, həmin statusunu çox düsüklük təsiri bağışlayan “xeyrli olsun” ifadəsi ilə sonaclarıdır. Amma...

Amma məsələ ondadır ki, “çiçəkləri çırtlayanlar” “REAL” hərəkatının da “Milli Şura”nın mitinqlərinə qatılacağına bəri başdan, yəni arxi hoppanmamış bəyan ediblər. Fəqət, “REAL”-dan səs çıxmadı və heç çıxmayaçaq da. Yaşlı professor bir faktoru, çox yəqin ki, qo-calığı hesabına da unudub. Məsələ ondadır ki, “REAL” hərəkatının rəhbərliyində temsil olunan N.Cəfərli, ele-cə də, Azər Qasımlı dəfələrlə mətbuatı açıqlamalarında “Milli Şura”nın tədbirlərinə qatılmayacaqlarını bildiriblər. Əger bütün bunlardan sonra adıçılən qurumun aksiyalarına qatılsalar, onda yerde olub-qalan azacıq ciddiyətlərini də itirməli olacaqlar. Ona görə də, necə deyərlər, “REAL”-a bir quş..!

Qaldı ki, müsavatçıları, bax, onda belə demək olar - başda A.Hacılı olmaqla, bu partiyada ayağısı-ruşkən “siyasetçilər” kifayət qədərdir. Sər deyil ki, Müsavatla “Milli Şura”nın “kəbini” hələ 2013-cü ilin prezident seçkisində qabaq pozulmuşdu. Hətta “Milli Şura”nı Rusiyaya satılmaqdır, Ə.Kərimlini Kremlin usağı olmaqdə ittihad edən Müsavatın sabiq başqanı İ.Qəmər bər bundan sonra AXCP-nin adı olan yerde müsavatçıların olmayacağı də bəyan etmişdi.

Ötən ilin “Milli Şura” mitinqlərinə Müsavat “liderləri” dəvət olunmasa da, partiyanın saxta yolla seçilmiş yeni başqanı A.Hacılı İ.Qəmər də daxil olmaqla, öz qruplaşması ilə aksiyalarla getdilər, bununla da, özlərin rüsvayçılığı məruz qoydular. Xatırlayırsınızsa, hə-lə o zamanlar müsavatçılar Ə.Kərimlinin, C.Həsənlinin onları tribunaya dəvət etməsələr də, ən azından, tribunadan salamlamalı olduqlarını bildirdilər. Ancaq Allahın salamını belə onlara verməyen “Milli Şura” rəhbərliyi müsavatçıları bir heçə saydılar.

İndi, bunlar düşübürlər ortalığa və təlxəklik edirlər ki, demə, “mütəxəsəf birleşib” və bu “birlikdə” siyasi məraqlarını “reallaşdıracağımızlar”, filan...

Demək istədiyim isə budur ki, onların “simaları” ya da simasızlıqları ele bu cür yüngüllüklerden o tərəfə keçmir. Biz, bunu yalnız “Milli Şura” kontekstində deyil, elə “İctimai Palata”, “Azadlıq Siyasi” Bloku, “MKM”, “Bizim Azərbaycan” Bloku və daha öncəki adları dəyişib, mahiyətsizlikləri dəyişməyən coxsayılı qurumlarda da müşahidə etmişik. Bu da, növbəti sirk oyundur desək, yanılmarıq. Radikalların budəfəki siyasi sirk arenasında xəste ayılar, korçaqqallar, yaxın etraflarını piylerinə şappıldadan suitilər, aksaq donuzlar, anqırımaqlan səsləri batmış eşşəklər və dənə həməluqlar oyunbazlıqlar göstərməyəcəklər ki...

**Bəli, ictimaiyyət növbəti tamaşalara hazır olsun, özü də müftə-müsəlləm!**

## Qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri davam etdirilir



Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri davam etdirilir. DMX-dən AZERTAC-a bildiriblər ki, Xidmətin qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlər zamanı, ümumilikdə, 11 nəfər əcnəbi saxlanılıb. Onlardan 5-i Hindistan, 3-ü Pakistan, 2-si Banqladeş və 1-i Əfqanistan vətəndaşdır. Araşdırma zamanı saxlanılan əcnəbilərdən 2 nəfər Pakistan və 2 nəfər Banqladeş vətəndaşının Azərbaycan Respublikasına guya biznes fəaliyyəti ilə məşğul olacaqları adı altında geldikləri, lakin onların biznes sahəsində heç bir fəaliyyətlərinin olmadığı, müraciətlərinin yalnız ölkədə yaşamaq və sərbəst hərəkət etmək məqsədi daşıdığı məlum olub. Saxlanılan digər əcnəbilərin Azərbaycan Respublikasının ərazisində olma və yaşama qaydalarını pozduqları aşkar edilib. Bununla da əcnəbilər tərəfindən Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyinin təleblərinin pozulduğu müəyyən edilib və barələrində müvafiq inzibati tədbirlər görüllüb.

1 mart 2018-ci il

## "Bakı kart" ölkəmizdə turizm sektorunun inkişafına öz töhfəsini verəcək



**Dünən Bakı şəhərinin rəsmi şəhər kartını yaratmaq məqsədilə "JW Marriott Absheron" hotelində tədbir keçirilib. Tədbir çərçivəsində Milli Turizm Təbliğat Bürosu, Bakı Nəqliyyat Agentliyi və "PASHA Travel" şirkəti arasında Bakı şəhərinin rəsmi şəhər kartını yaratmaq məqsədi lə memorandum imzalanıb.**

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Milli Turizm Təbliğat Bürosunun direktoru Fuad Nağıyev çıxış edərək, büronun ölkəmizdə turizm sənayesinin inkişafı istiqamətində bir sıra layihələr icra etdiyini diqqətə çatdırıb. Bildirib ki, bu yeni layihə də Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiq edilən "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"nə uyğun olaraq, həyata keçirilir: "Bu layihənin əhəmiyyətli tərfi odur ki, turizm sənayesinin bütün üzvləri bu prosesdə yaxından iştirak etmiş olacaqlar. Turizm sahəsinin inkişafı ilə bağlı görülacek işlər çoxdur. Bunların arasında

en mühümü turistlərlə bağlı statistik məlumatların əldə olunmasıdır".

Fuad Nağıyev, onu da qeyd etdi ki, Milli Turizm Təbliğat Bürosu özəl müəssisələrin "Bakı kart" layihəsinə qoşulmaları üçün danışıqlar aparır. Yeni kartdan bir çox obyektlərdə istifadə olunması və kartın cəlbediciliyi artırılması istiqamətində işlər görürlər.

Bakı Nəqliyyat Agentliyi baş direktorunun müşaviri Mübariz Abbasov temsil etdiyi qurumun bu layihəni dəstəklədiyini bildirib: "Çalışırıq ki, agentlik hansı islahatlar aparıbsa, bundan sonra da həmin islahatlara uyğun olaraq, işlər davam etdirilsin. Yarandığı gündən Bakı Nəqliyyat Agentliyi Prezident İlham Əliyevin

tapşırıqlarını layiqincə həyata keçirir və infrastruktur sahəsində islahatlar aparır. Hazırda Bakıda 20-dən çox marşrut xətti üzrə 540 avtobusda "Bakı kart" vasitəsənə nağdsız ödəniş həyata keçirilir.

"PASHA Travel" şirkətinin əməliyyatlar üzrə icraçı direktoru Florian Senqşmit qeyd edib ki, növbəti bir neçə ay ərzində "Bakı kart"lar satışa çıxarılaçaq: "Bu kart bir çox üstünlükler təqdim edir. Kart o səbəbdən yaradılır ki, turistlər ictimai nəqliyyatdan rahat istifadə edə bilsin, eləcə də muzeylərə girişdə və mağazalarda endirim qazansınlar. Biz bu layihə ilə həm de yerli əhalinin dəyər yaratmağa çalışmışaq ki, onlar da endirimlərdən yararlana bilsinlər. Kartın maliyyələşməsini "Paşa Travel" həyata keçirir".

Daha sonra Milli Təbliğat Bürosu, Bakı Nəqliyyat Agentliyi və "PASHA Travel" arasında memorandum imzalanıb. Memorandumu Milli Turizm Təbliğat Bürosunun direktoru Fuad Nağıyev, Bakı Nəqliyyat Agentliyi baş direktorunun müşaviri Mübariz Abbasov və "PASHA Travel" şirkətinin əməliyyatlar üzrə icraçı direktoru Florian Senqşmit imzalayıb.

**ZÜMRÜD**

## "Nar" Barselonada keçirilən Mobil dünya konqresində iştirak edib

**N**ar" nümayəndə heyəti dönyanın aparıcı İKT şirkətləri, telekommunikasiya nəhəngləri və mobil operatorlarının qatıldığı Mobil dünya konqresinde (GSMA Mobile World Congress) iştirak edib. İspanyanın Barselona şəhərində keçirilən bu ənənəvi tədbirdə yeni bazar trendləri, texnologiya nailiyetləri, çağdaş ideya və təşəbbüsler, mobil rəbitənin gələcək perspektivləri kimi önəmlə məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, interaktiv sessiyalar keçirilib, panellər və diskussiyalar təşkil edilib. Konqresə dönyanın İKT sahəsində fəaliyyət göstərən ən nəhəng şirkətlərinin rəhbərləri və baş icraçı direktorları da qatılıblar.

Tədbirdə aktiv iştirak edən "Nar" nümayəndə heyəti digər konqress isti-

rakçıları ilə birlikdə geniş diskussiyalarla qatılaraq təcrübə mübadiləsi aparıb, telekommunikasiya sahəsində tətbiq edilən yeniliklər və innovativ dəyişikliklər haqqında öz fikirlərini bölüşüb. Hər zaman innovativ texnologiyalara üstünlük verən şirkətin rəhbər heyəti Mobil dünya konqresi çərçivəsində təşkil edilən mobil texnologiyalar sergisində də fəal iştirak edib. Qeyd edək ki, dönyanın müxtəlif ölkələrindən olan yüzlərlə qonağın qatıldığı mötəber tədbirdə fərqli sessiyalar keçirilib.

"Nar" haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

"Azerfon" MMC 21 mart 2007-ci ilde fəaliyyətə başlayaraq qısa bir müddədə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı

şirkətlərindən birinə çevrilib. "Nar" ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irlisinin çağdaş həyatla bağlılığını rəmzi olaraq seçilib. "Nar" ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəni abunəçilərinin istifadəsinə verib.



**Mark Zukerberqlə şərīk olsa idim, bilirsınız, nə edərdim?**

**İLHAM**

Ya zəlzələdən, ya vəlvələdəndir deyə bilmərəm, amma görünən odur ki, son vaxtlar Azərbaycan cəmiyyətində sosial şəbəkə istifadəçisi olan insanlar bir-birindən az qala üz çəviriblər. Hansı səhifəyə, hansı profilə girirsənsə, bir-birini tənqid və təhqir edənlərlə, ittihamlarla rastlaşırsan. Araşdıranda və aydınlaşdıranda məlum olar ki, təhqir edən və ya təhqirə məruz qalan vaxtilə yaxın dost, hətta ailəvi münasibətləri olan şəxslər olublar. İndi onların arasından sanki qara pişik keçib. Sosial şəbəkədə paylaşıdığı statusa rəy yazmadığı və ya "like" etmədiyi üçün dostlar arasında inciklik yaranıb. Bundan sonra salam-kəlam aradan götürülür və get-gələ son qoyulur. Hətta toyuna gəlmədiyi üçün bəy tanışını facebookdakı dostluğundan çıxarır. Kompüter arxasında olduğu zaman uca səslə "hə, indi get" deyib, rahat nəfəs də alır.

Ailələrin dağılıması, qətl hadisələri, terror əməlləri və digər faciələrin sosial şəbəkələr üzündə törədildiyini qeyd etsək, yaman yerde axşamladığımızı deməmək olmur. Hətta əlavə etmək olar ki, bu sosial şəbəkə deyilən zəhrimər bir bəaldır ki, keçib boğazımıza, O gün metroda evə tələsən bir tanışımla rastlaşdım. Cox əsəbi, qəzəbli olduğu, sıfətinin qızarış-bozarmasından açıqca hiss olunurdu. Qısa söhbətdən sonra məlum olub ki, iş yerindəki dostlarından biri ilə sözləri çəp gəlib. İndi də evə tələsər ki, kompüter arxasına keçib, həmin incik qaldığı iş yoldasını facebookdakı dostluğunandan çıxarsın. Bu yerde heç xoşlamadığım qarğışı dile gətirmək məcburiyyətində qaldım. Səni lənətə gələsən, Mark Zukerberq. Səni görüm, elə yaratığın facebook ocağında yanasan.

Açıqı Mark Zukerberqi lənətəsəm də, dərincə gedib, fikir-xəyal içinde bu tapıntıni aşkarlaya bildim. ABŞ keşfiyyatının fəal zabitinin ne günahı var ki, toru atıb, kim düşər-düşər. Pul-para qazanmaq üçün bir oyundu qurub, çalış ki, oyunçusu olmayısan. Hərdən beynimde düşünüb, xəyal qururam ki, kaş 81 milyard dollar variadiyi olan Bill Qeytslə şərīk olaydım. Ən pis halda, facebookun yaradıcısı Mark Zukerberqlə iş ortağı olardım. Şərīk olmaqla amacım heç də ondan pul-para qazanmaq olmazdı. Çünkü o az ağılin sahibi deyil. Pulunun-malının qədrini bilən məxlüqlərindən. Hələ 22 yaşı olanda, facebook layihəsinə görə ona 2 milyard dollar teklif etmişdilər. Ancaq daha böyük pullar qazanmaq üçün təklifdən imtina etmişdir. Şəxsen mən olsam idim, 2 milyarddan imtina etməzdəm, deyərdim ki, bəri verin. Dərhal qaçardım, özüm və uşaqlar üçün bağ, ev, maşın Türkiyədə obyektlər, Avropada evlər alıb, özüm üçün çay içə-icə nərd oynayıb, yaşayardım. Amma Mark oğlan risk edib, alınıb da. Bu gün artıq onun 25 milyard dollar variadiyi var. Mark Zukerberqlə şərīk olsaydım, fərqli yol tutardım. Bilirsiz, nə edərdim, dərhal Azərbaycandakı 154 min facebook istifadəçisinin həmisinə məktub gönderərdim. Yazardım ki, bir-birini blok edənlər, dostluqdan çıxaranlar ən azı 10 dollar cərimələnəcək. Dostluğa sədəqətli olanlar isə 20 dollar (hər nəfər üçün) mükafat alacaq. Söyüş söymək, təhqiqə yol vermək qəti qadağandır. Düzdür, bu tələblərə əməl etmek çox çətindir. Çünkü biz axı azerbaiyancılıq. Bizim öz qaydalarımız, öz prinsiplərimiz var. Biz gərək başqalarından bir qədər fərqlənək. Kim olduğunu məzur, hansı gücü və imkanlara malik olduğumuzu gərək nümayiş etdirək. Nə isə... Deyirəm ki, bu kimi hikəyə və iddia aradan qalxmayıncı, təbii ki, bir çox problemlərimiz kimi sosial şəbəkələrdə söz icəşməsi də davam edəcək.

# Ermənipərəst mühacirlər yalnız nifrət qazanırlar

Bir sıra ölkələrdə qeyri-stabil mühitin və müharibə şəraitinin hökm sürməsi vətəndaşların xarici ölkələrə axınına səbəb olub və bu, günün ən aktual məsələlərindən hesab olunur. Həyati təhlükə, ərzaq çatışmazlığı, yaşayış mühitinin olmaması, keçinməzlik səbəbindən xarici ölkələrə üz tutan mühacirlər bir çox Avropa ölkələrində siğınacaq tapmaq üçün öz ölkələrini tərk etmək məcburiyyətindədirlər. Belə bir məcburiyyət, daha doğrusu, mühacir axını qlobal problem hesab olunur və həyati təhlükə ilə qarşılaşan insanlara siğınacaq verilməsi və onların yaşayışının təminatı humanizm prinsiplərinə əsaslanır.

Dünyanı narahat eden bu qlobal problemləndən, eyni zamanda bu problemlərlə rastlaşanlara yönələn humanist siyasetdən bəhrəlməyə çalışanlar da az deyil. Avropanın ölkələrində məskunlaşmaq, şəhərlərində yaşamaq arzusunda olanlardan tətbiq, Avropada biznes qurmaq niyyətində olanlara qədər müxtəlif niyyətli insanların bu şəraitdə sui-istifadə etdiyi də tekzib edilə bilməz. Əbəs yerə deyil ki, mühacirlərə sığınacaq verən ölkələr, artıq bu mühacir axınıni təftiş etmək niyyətindədir.

**Müxalifat düşwägasının  
mühacir təyinatlıları analoqu  
olmayan manfur xislatlılardır**

Ehtiyac yaranmadığı halda, zərurət olmadığı təqdirdə, mühacirətə gedənlər arasında, təessüf ki, azərbaycanlılar da var. Ən təessüf doğuracaq məqam isə, ələlxüsüs, ondan ibarətdir ki, sülh və sabitlik şəraitində yaşadıqları halda, sosial durum qənaətbəxş olduğu halda, mühacirət heyati seçənlərə də rast gəlinir və onların belə bir seçimi özləri üçün çox utancvericidir. Öz vətənini, yurdunu, eləbasını siğinacaqlara dəyişən, ianələr satan insanları, onların bu seçimini başa düşmək çox çətindir. Başa düşmək çətin olsa belə, hər bir halda, seçim onların özlərinə məxsusdur və belələri seçdikləri heyat tərzinə görə özləri də cavabdehdirlər.

Mühabirə həyatı seçən azərbaycanlılar arasında, əfsus ki, bəziləri, hətta ölkəmiz, dövlətimiz və xalqımızın əleyhinə fealiyyət göstərməkdən də çəkinmir. Azərbaycanın bu qədər qlobal layihələri, uğurlu siyaseti, dinamik inkişafı fonunda, səsialyönümlü tədbirlərin həyata keçirildiyi, əhalinin rıfah halının yaxşılaşdırıldığı, daha da gücləndirildiyi halda, əcnəbilər qarşısında bunu təkzib etmək, bunun əksini iddia etmək, dezinformasiyalar yaymaq nəinki vətəndaşlıq, heç insanlıq normalarına da sığmır. Azərbaycanda fealiyyət göstərən müxalifet düşərgəsinin, Müsavat partiyasının və AXCP-nin verdiyi saxta sənədlərlə sərhədi keçən və siğınacaq tapanlar, radikalların bu xidməti müqabilində, onların Azərbaycan

əleyhinə yönələn tapşırıqlarını yerinə yetirirlər. Qafqazın ən inkişaf etmiş dövlətinə çevrilən, uğurlu siyaseti ilə digərlərinindən öndə olan, sülh və sabitlik hökm süren, əhalinin rifahına xüsusi önəm verən, yaxşılaşdırıran və gücləndirən ölkəmiz əleyhinə utanmadan gözdənsalma kampaniyaları keçirir, nüfuzuna xələl gəlməsi



Üçün əldən-ayaqdan gedirlər. Halbuki ölkəsi müharibə şəraitində, keçimsizlik durumunda olan başqa ölkə mühacirlərinin heç birinin öz vətəni, dövleti eleyhinə fəaliyyət göstərməsinə rast gəlinmir. Heç bir əcnəbi mühacir Avropada oturub öz ölkəsini tənqid, yaxud təhqir atəşinə tutmur, bayrağına, təmsil olunduğu ölkənin rəhbərini qarşı hörmətsizlik nümayiş etdirmir. Bəlli olur ki, Azərbaycanın müxalifət düşərgəsinin mühacir təyinatlıları analogu olmayan mənfur xisətlilərdir və onların tekçə xəyanəti yox, ele səviyyəsizliyi də, tərbiyəsizliyi də kimlərləsə müqaisəyə gelecek devil.

Məsələn, Məhəmməd Mirzəlinin timsalında analoqu olmayan seviyyəsizliyin və təriyəsizliyin şahidi olmaq çətin deyil. Hər müraciətində küçə uşağı, təhsilsiz, savadsız, işsiz-gücsüz, avara yeniyetməni xatırladan bu mühaciri dinləmək belə insanda stress yaşıdadır. Şəref-sizliyi özüne təhqir hesab etməyen və hətta rəvə bilən birindən, əslində, sadaldığımız əskiklərdən başqa, heç nə ummağa dəyməz. Sadəcə, demokratiya, insan azadlığı, hürriyyət, mədəniyyət kimi ali məqamların bu cılız insanın beyniciyinə sıçışacağına adamın heç inanmağı gəlmir. Yəni şərəf və şəref-sizlik anlayışlarının fərqində olmayan, şəxsində buna rast gəlməyən birisinin böyük bir xalq, dövlət adına ali məqamlar iddiası hədsiz dərcədə gülünc görsənir və bütün bu fikirlərin ona məxsus olmadığını isbatlayır. Mirzəli kimi nə danişdığının fərqində olmayanlar az deyil və onlar da öz yekə başlarının balaca beyninə siğmayan şüarları ilə özlərini fas edirlər. Başını kola soxub, quyuğunu çöldə qoyan qış misalında bu mühacirlər başa düşmürələr ki, şüarlarının onların başının məhsulu olmadığı çılpaq şəkilde bilinir və bir tərəfdən müxalifətçi radikallar, digər tərəfdən, Azərbaycanın uğurlarını gözü götürməyən əcnəbi ağalarının təyinatında olduqları açıq-aşkar belli olur. Təbii ki, terminatları müqabilində hər iki tərəfin buyruq quluna çevrilmiş mühacirlər özlərini əmrə tabe olmaq məcburiyyətində hesab edirlər. Bu isə onları acinacaqlı, gülünc vəziyyətdə qoyur və vaxtaşırı Azərbaycan əleyhinə, bu xalqın, dövlətin əleyhinə fəaliyyət göstərməyə təhrik edir. Nəticədə, ictimaiyyətin qinaq obyektinə çevirilir və xalqın nifratını gazaşırlar.

**Mirzəliyə yaxın ətrafi ondan  
heç də yüksək bir məqam,  
tafakkür və ağıl sahibi devil**

M.Mirzəliyə yaxın ətrafi ondan heç də yüksək bir məqam, təfəkkür, ağıl sahibi

nü bürüzə verir. Özünü qəhrəman kimi sırimağaya çalışan, hərdən çəşib özündə bu yalana inanan Orduxan Teymurxan da, yəqin olə zənn edir ki, onun pəfəsli, lakin savadsız nitqinə məhəl qoyma var. Amma bərk yanılır. Çünkü fikirlərində fealiyyəti kimi bir-birinə ziddir ve bu ziddiyət diqqətdən kənardə qala bil-məz. Azərbaycan xalqının, əslində, bütün türk dünyasının bələsına çevrilən erməni vandallığını inkar edən birinin Azərbaycanın naminə hansısa təəssüb-keşlik hissinə kiminse inanacağına, heç olmasa, özünün inamı varmı? Bu adam, bu mühacir ermənilərin

bu münaciir erməniyəm  
azərbaycanlıların qəbirlerini dağıtması  
faktını da təkzib etməyə cəhd edir. Azər-  
baycanlılara məxsus qəbirlerin də ermə-  
nilər yox, heyvanlar, ev heyvanları tərə-  
findən dağıldıgına ictimaiyyətin diqqətini  
yönlətməyə, ermənilərin vandallığını tək-  
zib etməyə çalışan biri, erməni vəhşiliyi-  
nə bəraət qazandıran fikir formalaşdır-  
maqla, kimin dəyirmanına su tökməyə  
çalışır? Erməni işgalinə, terroruna və  
vandallığına belə bir don geyindirənin fi-  
kir çəşinqılığı yaratmaq cəhdilə ilə erməni  
təessübkeşliyi hansı milliyyətçiliyə sığış-  
dır? Belə bir əqide sahibinin vətən, xalq,  
dövlət, torpaq təessübkeşliyindən danış-  
mağa, ümumiyyətlə, Azərbaycan adını di-  
linə gətirməyə zərrə qədər haqqı çatır mı?

Niye bu əldəqayırmış "vətənpərvərlər" bircə dəfə Ermənistan səfirliliyi qarşısında aksiya keçirmədilər bu vaxta qədər? Fevralın 26-da dünya ictimaiyyətinin diqqəti nə çatdırmaq üçün Xocalı faciəsi barədə niye bir şürə səsləndirilmədi? Çünkü əvvələ, onlarda vətənpərvərlik hissi yoxdur, digər tərəfdən de, axı onlara maliyyə yardımçıları və pullar ona görə verilmir ki, ermənin qanunsuz hərəkətlərini, Azərbaycanın haqlı olduğunu, Qarabağın Azərbaycana məxsus olduğunu dünya ictimaiyyətinin diqqətinə çatdırılsınlar. Əksinə, onlara tam tersinə olaraq, hadisələrin təkzib olunması, ermənilərə haqq qazandıran mövqə nümayiş etdirmek tapşırığı verilir. Çünkü onlara maliyyə dəstəyi və rənərələr elə ermənipərəst qüvvələr və ermənilərin özləridir. Bu missiyani öz üzərinə götürənlərin isə mənşəyi barədə düşünmək belə adama ar gəlir. Hər bir mənfun hərəketin araşdırması zamanı, hansı daş qaldırsan, altından erməni çıxır. Bu baxımdan, Azərbaycan əleyhinə belə aksiyaların təşkilatçılarının ermənilər olduğunu kimsə təkzib edə bilməz. Belə olan halda, mirzəlilər, teymuruxanlar kimi mü hacirlerin də bu əqidəyə qulluq etdiklərini nəzərə alsaq, onların da hardasa erməni qarşılığının olmamasına şübhə doğurur.

Dünya ictimaiyyəti ermənilərin simasızlığına az-çox bələddir və onların mövqeyini müdafiə edənlərə qarşı münasibət də birmənalıdır və bu münasibət yalnız nifrətlə xarakterizə edilə bilər. Ermənilərin, erməni əsillilərin, ermənipərəstlərin mövqeyi isə, ələlxüsüs, Azerbaycan ictimaiyyətinin maraq dairəsində deyil və onlara qarşı nifrətini inkar etmək də olmaz. Bu baxımdan, Mirzəli kimi, Teymur-xan kimi erməni dəyirmanına su təkən mühacirlərin nifret qazanmaqdan başqa heç nəyə ümidi ola bilməz. Bir sözlə, bu mücadilədə ermənipərəst mühacirlər yalnız nifret gəzəndilər.

*Inam HACIYEV*



Hər gün  
eyni hava

Axi, siz nə istəyirsiniz?

A F 9 T

**B**ir məni başa salın görüm, bu müxalifət nə etmək istəyir, məqsədləri və məramları nədən ibarətdir? Ay, nə bilim, yalandan bir yerə yiğisir, iclaslar keçirir, sonda da başlayırlar hakimiyyəti təqnid etməyə. Bəs sonra? Sonrası yoxdur, dağılışlar. Getdilər evə, səhəri gün yenə heç bir iş tapmırlar və yenidən əlacları qalır ya bir yerə yiğişmaq, ya da sahibi olduqları mətbü orqanlara boş-boş müsahibələr verməyə ki, ay aman, qoymayın, vəziyyət ağırdır, ölkədə insan haqları pozulur və sairə. Səhəri belə yola verirlər, indi də qaldı axşam. Axşam neyləyəcəklərini fikirləşmək lazımdır ki, onun da əlaci sosial şəbəkələrdir. Dünəndən elədiklərini indi də saytlarda, sosial şəbəkələrdə təkrarlayırlar. Vay dədə, səhər açılır, yənə də həmin formada, eyni cür "faaliyyət" davam edir və bu, hər gün beləcə təkrarlanır. Elə ona görə də, müxalifət düzələn deyil və yaxın gələcəkdə düzələcəkləri heç görünmür də.

Təsəvvür edin ki, səhərdən-axşama kimi bar-bar bağırıllar ki, ölkə başdan-ayağa problem içindədir. Yaxşı, problem varsa, buyur, problemi aradan qaldırmaq üçün çıxış yolu göstər, həlli yollarını ortaya qoy bu xalqı inandır ki, sənin dediyin düzdür. Ay qardaş, kim sizə nə deyir ki?! Özünü təsdiq etmək üçün çox vacibdir ki, sosial-siyasi, iqtisadi, nə bilim, daha hansı sahələrdə necə islahatlar aparmaq lazımlı gəldiyini konkret şəkildə göstərəsiniz. Bə niyə göstərmirsiniz? Bax, elə bunu sizdə görmürük. Görə də bilmərik axı, çünki bunu etməyə sizdə o intellekt və o bacarıq yoxdur. Həmişə deyirsiniz ki, biz hakimiyyətə gəlsek, onu edəcəyik, bunu dəyişəcəyik, ay nə bilim, prezident üsul-idarəesini ləğv edəcəyik, parlament respublikası quracağıq, əhaliyə pullar paylayacağıq, guya işğal altında olan Dağlıq Qarabağ problemini ən qısa zamanda həll edəcəksiniz və s. Ay hay! Bir anlıq təsəvvür edin ki, bunlar hakimiyyətə gəliblər. Hansısa balaca bir müəssisədə və yaxud mağazada xırda bir problemin olduğunu onlara deyirsən. Əminliklə deyirəm ki, cavabları bilirsiniz, nə olacaq? Mən deyim. Həmin quru-mun rəhbərini başqasından rüşvət almaqla dəyişmək. Ancaq ağılları o dərəcədə çatmayacaq ki, məsələnin kökünü araşdırmaq və problemi həll etmək lazımdır. İndi siz deyin, bu cür anormal si-yasətlə cəmiyyətdə uğur qazanmaq və ictimai dəstəyə malik olmaq olarmı? Mənçə, yox! Amma müxalifət fərqli yol bilmir. Onlar ətraflarında olan insanları, yalan vədlər verməklə, yanlarında saxlayırlar. Lakin həle indiyə qədər verdikləri sözün heç birini tuta bilməyiblər. Ona görə də, yaxşı deyiblər: "Yalan ayaq tutar, amma yeriməz". Qəmberlərin, kərim-lilərin, həsənlilərin yalan, populist vədləri, nehayətdə ifşa olunur. Nəticə də göz qabağındadır. Müxalifətdən istefalar və qopmaları, dünən olduğu kimi, bu gün də davam edir.

## TƏRS BAXIŞ

*Bu günlərdə bəlli olub ki, "Milli Strateji Düşüncə Mərkəzi"nin sədri, Müsavat partiyasının sabiq başqanı Isa Qəmbər müayinə olunmaq üçün Türkiyə gedəcək. O, ürəyindən ağır əməliyyat keçirib və sonradan evə buraxılsa da, fevralın 23-də yenidən Mərkəzi Klinikaya yerləşdirilib. Daha dəqiq desək, yanvarın 13-də İ.Qəmbərin səhhətində problem yaranmışdı və Mərkəzi Klinikaya yerləşdirilmişdi. Müayinələr nəticəsində "MSDM" sədrinin infarkt keçirdiyi məlum olub və onun ürəyinə stendlər qoyulub.*



## Əli Kərimli Isa Qəmbərin xəstəliyindən necə istifadə edir?

*Yaxud AXCP və "Milli Şura" rəhbərliyinin sabiq başqanı ziyarət etməmələrinin səbəbləri bəlli oldu*

**Cəbhəçilər Isa Qəmbərin ağır xəstəliyini narazı müsavatçıların ona etdikləri qarğısının nəticəsi kimi qiymətləndirirlər?**

Bu məsələ ətrafında maraqlı amillərdən biri de budur ki, Müsavatın sabiq başqanını bir sıra müxalifəti partiya sədrəri ziyarət etsələr də, AXCP və "Milli Şura" rəhbərliyi bu addımı atmayıb. Buna səbəb isə uzun iller şəxsi ve siyasi müstəvədə olan düşməncilik faktorlarından ki, Əli Kərimlidə püskürmək həddine çatan kin bu gün de qalmaqdır. Hətta İ.Qəmbər xəstəxanaya yerləşdirilib, əməliyyat olunduqdan sonra, Ə.Kərimlinin sosial şəbəkələrdə yerləşdiriyi söyüş qrupu müsavatçıları məsxərəyə qoyan ifadələr yazar, xüsusilə, hazırkı başqan A.Hacılıya xitab edərək, İ.Qəmbərin Müsavat partiyasında qazandığı qarğışlar nəticəsində bu vəziyyət də düdüyünyü qeyd edib. Hətta vəziyyət o həddə çatıb ki, müsavatçılar da sosial şəbəkələrdə "cavab ateşi" şəklində tezliklə Ə.Kə-

Diger nüans baş verənlərin zamanında her iki "ana müxalifət" iddiaçısının bir-biri-lərinə qarşı barışmaz münasibətləridir. Misal üçün, eger İ.Qəmbər deyil, Ə.Kərimli bənzər xəstəliye mübtəla olsayıd, eyni addımı müsavatçılar atacaqdı. Yəni hər iki partiya rəhbərləri arasında uzun illərdən bəri davam edən gizli və açıq savaşların nəticəsi də belə qənaətə gəlməyə əsas verir.

Beləliklə, seckilər öncəsi İ.Qəmbərin ağır xəstəlik keçirməsi, ardınca isə, əməliyyat olunması və hazırda da səhhətinin ağır vəziyyətdə qalması radikal müxalifətin qarşılıqlı münasibət fonundakı bütün kartlarını açığa çıxarmış olur. Sözün həqiqi mənasında, Ə.Kərimli və onin ətrafi Müsavatın sabiq başqanının siyasi arenadan çıxdış olması istiqamətində və siyasi dividendləri baxımından səmərə güdürlər. Bu kimi iyrənc siyaset isə sağlam düşüncəli ictimai rəy tərefindən söz yox ki, pislenilir.

Rövşən RƏSULOV

### olarmı?

- Radikal müxalifət cahil və mənəviyyati aşağı, əxlaqi qüsürü olan Orduhan Teymurxan, Tural Sadiqli və Məhəmməd Mirzəli kimi insanlardan sui-istifadə edir. Xüsusilə də, Ə.Kərimli bu insanların cavanlığından, gəncliyindən, səfəh olmalarından istifadə edərək, öz şəxsi maraqlarının həyata keçməsi üçün istifadə edir. Bu insanlar Avropada oturub, sanki fikirləşirlər ki, sosial şəbəkələrdə mənəviyyatdan kənar addımlar atmaqla, insanların şərəf və ləyaqətini aşağılamaqla, nə isə elde edəcəklər. Demək olar ki, bu məsələdə onlara maliyyə imkanlarına malik erməni diasporası yaxından dəstək verir. Xocalı soyqırımı ərefəsində bunlar erməni maraqlarından çıxış etmək yolunu tutdular. Gərək o qədər yaramaz, vic-

dansız, axmaq adam olasan ki, "azərbaycanlılar Xocalı soyqırımı töredib" iddiasını ortaya qoymuş olasan. Radikal müxalifətin xisliyi budur. Bu cür yaramaz hərəkətləri Xocalı faciəsini töretmış ermənilərin vandalizm aktına, vəhşiliyinə haqq qazandıran radikal müxalifətin fikirlərində və atdıqları addımlarda müşahidə etmək olur.

- **Saxta vəsiqələr hesabına xaricə göndərilən müsavatçı və çəbhəçilər bir növ ermənilərlə iş birlüyü qurub, sosial şəbəkələrdə Azərbaycana qarşı kampaniya aparırlar. Bu cür şəxslərə qarşı hüquqi addımlar hansı formada atılabilir?**

- Radikal müxalifətin xaricdəki tör-töküntülərinin Azərbaycana qarşı apardığı kampaniya onların hansı xislətə malik olduğunu bir

## Geriyə yol yoxdur

*Müxalifəti sonu görünməyən uçurum gözlayır*

**A**limlərin geldiyə qənaətə görə, sosial şəbəkələr bəşəriyyəti məhvə aparan yeni bir silah növünə çevrilir. Onların fikrincə, sosial şəbəkələr insanların internetdən asılılığını artırmaqla yanaşı, onları müasir həyatdan uzaqlaşdırır, beyninə yuyur və robot kimi sanki özüne tabe etdirir. Ölkə müxalifətinin də, sosial şəbəkələrdən asılı olan insanlar kimi dərin böhran keçirdiyi göz öündədir. Hər keçən gün demokratik düşərgə sonu görünməyən üçuruma doğru yuvarlanır. Yaşadıqları böhrandan sanki bu düşərgə təmsilciliyi çıxmış istəmirler. Onların fealiyyətsizliyi, düşdükləri ağır vəziyyətdən çıxış yolu axtarmamaları bunu deməyə əsas verir. Müxalif qurumların üzləşdikləri böhrandan çıxış yolları olduğu halda, buna cəhd etməmələri onların hələ də meydən təfəkküründən qurtula bilmədiklərini göstərir. Tərefərlərə iş birliyi de sıfır seviyyəsindədir. Bunun da səbəbi bir-birilərinə inamsızlıq və etibar etməmələridir. Hazırda müxalifət partiyaları öz qayğıları ilə baş-باşa qalıblar. Burada əsas problemlərdən biri də müxalifətarası birliyin mövcud olmamasıdır. Xalqa düzgün fikirler söylemək, düzgün əməllər göstərmək lazımdır ki, bəlkə bir şey alınsın. Dağıdıcı ünsürlər, görünür ki, belə intellektual bazaya malik deyil.

### Sizdə başa düşməkün, baş lazımdır...

Bu bir faktdır ki, müxalifət ölkədə gedən



prosesləri olduğu kimi qavraya bilmir. Yaxud da qavrayırlarsa, ona uyğun gedisi etməyə ya gücləri, ya da ağılları çatır. Siyasi müxalifətin içərisində həvəssizlik, ruhdandışma açıq-aydın görünür. Bu səbəbdən də, müxalifət düşərgəsində birliyin yaradılması çox çətin görünür. Dağıdıcı müxalifətin xalqdan kənar düşməsinin əsas səbəblərdən biri də, zamanında düzgün fealiyyət qurmamaları və bu gündə anormal siyaset aparmalarıdır. Bundan sonra müxalifətin birləşməsi və birlikdə konkret fealiyyət göstərməsi xeyli müşkül görünür. Heç olmasa, əvvəller gülünc də olsa, bayanatlarla çıxış edərlər, en azindan, görünütlər əsasən deyə görüşüb məsləhətlişərdilər, hansısa qərar qəbul edib, siyasi hərəketlər edərlər. Artıq bu gün bunlar da yoxdur. Konkret olaraq, görünən odur ki, siyasi müxalifətin səsi batıb. Artıq siyasi proseslərde iştirakları, demek olar ki, görünür.

**Afət TAHİRQIZİ**

## Narkotik vasıtənin keçirilməsinin qarşısı alınır

**B**iləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran ərazisindən Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi sərnişin avtobusuna baxış keçirilib. Dövlət Gömrük Komitəsindən SİA-ya verilən məlumatə görə, kinoloji xidmət itinin tətbiqi ilə keçirilən baxış zamanı, xidməti it avtobusun iki sərnişin oturacağına reaksiya verib. Xidməti itin reaksiyasına əsasən, həmin oturacaqların etrafı əsaslı yoxlanılıb. Nəticədə, avtobusun yan divarına təref olan oturacağının üzüldüyünün altında 2 ədəd bükümde, xalis çəkisi 93,18 qram olan narkotik vasite - heroin aşkar edilib. Faktla bağlı araşdırma aparılır.



## "Radikal müxalifətin xisliyi budur"



**Müsahibimiz BAXCP sədrinin müavini Niyməddin Orduxanlıdır**

- Niyməddin bəy, müxalifət Azərbaycan dövlətini və xalqını gözdən salmaq üçün xaricdəki qüvvələrdən istifadə edir. Bu cür ermənipərest mövqənin siyasetini gözdən salan başlıca amillərdən olduğunu demək

daha sübut edir. Yəni xaricdə oturub, Azərbaycan haqqında xoşa-gəlməz fikirlər səsləndirən həmin şəxslər ele ermənilərlə iş birliyindədir. Bu da Azərbaycan qanunvericiliyinin pozulması aktıdır. Hesab edirəm ki, xaricdə oturub, sosial şəbəkələr vasitəsi ilə Azərbaycan dövlətinin əleyhinə fəaliyyət göstərən insanlarla bağlı polisde və prokurorluqda araştırma aparılmalıdır və onlar haqqında cinayət işi açılmalıdır.

- **Cəmil Həsənli, eləcə də, Arif Hacılı hər dəfə müxtəlif ermənipərest təşkilatlarla görüşlər keçirirlər. Sizcə, müəyyən səvdələşmələrin yerinə yetirilməsi qarşılığında pul aldıqlarını demək olarmı?**

- 20 ilən artıqdır ki, Ə.Kərimli heç bir yerde işləmər. Ancaq Ə.Kərimlinin övladları Ingiltərənən bahalı universitetlərində təhsil alırlar. O universitetdə ki, onun illik ödənişi Azərbaycan manatı ilə 200 min manat edir. Ə.Kərimlinin övladlarının oxuduğu universitetin illik ödəniş haqqına internet vasitəsi ilə istenilən şəxs girib baxa bilər. Burada belə bir sual orta-

ya çıxır ki, 1 illik 200 min manat pul ödəyən Ə.Kərimli işləmədiyi və biznesi olmadığı halda, bu maliyyə vəsaitini haradan əldə edir? Çünkü burada çox böyük maliyyə vəsaitindən söhbət gedir. Nəzərə alsoq ki, Ə.Kərimlinin iki övladı orada təhsil alır. O zaman ildə 400 min manat təkəcə Ə.Kərimlinin övladlarının təhsil haqqı edir, digər xərcləri də nəzərə alsoq, nə qədər edər. Bütün bu faktlar, onu deməyə əsas verir ki, məhz həmin o radikal müxalifət gizli şəkildə Azərbaycan dövlətinin əleyhinə kampaniya apardığına görə, qarşılığında xarici qüvvələr bunlara, əlbəttə, pul ödəyir-lər. Yəni Azərbaycana qarşı xoşa-gəlməz kampaniya aparmaq üçün Ə.Kərimliyə, A.Hacılıya və C.Həsənliyə maliyyə vəsaitləri verirlər. Ə.Kərimlinin müavini Gözəl Bayramlının 1 ilde 41 dəfə Gürcüstanə səfə edib, oradan maliyyə vəsaiti getirməsi sübut olunan faktdır. Belə olan halda, demək olar ki, dağıdıcı müxalifəti xarici qüvvələrlə eyni maraqlar birləşdirir.

**GÜLYANƏ**

**Əmək müqaviləsinə xitam verilməsinin ümumi əsasları Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsində öz əksini tapıb. Bu əsaslar aşağıdakılardır:**

- a) tərəflərdən birinin təşəbbüsü;
- b) əmək müqaviləsinin müddətin qurtarması;
- c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi;
- ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədər;
- d) tərəflərin iradəsindən asılı olmayan hallar;
- e) tərəflərin əmək müqaviləsində müyyəyen etdiyi hallar.

İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə, əmək müqaviləsinə ləğv edilməsinin əsasları Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsində göstərilir. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:

- a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə, işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerine yetirmədikdə, yaxud ƏM-in 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkilədə pozduqda.

Əmək müqaviləsinə xitam verilməsinin bir variantı da müddətli əmək müqaviləsinin ləğv olunmasıdır. Əmək Məcəlləsinin 73-cü maddəsində (müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası) yazılır:

1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda, əmək münasibətləri davam etdirilərsə və müddət bitdiqdən sonrakı bir həftə ərzində tərəflərden heç biri müqaviləye xitam verilməsinə tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müyyəyen olunmuş müddətə uzadılmış hesab olunur.

2. İşçinin müyyəyen üzrlü səbəbdən (xəstələnməsi, ezməliyyətdə olması, habelə, bu məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək-haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrde müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləye işçi işə çıxıdan sonra işəgötürənin müyyəyen etdiyi gündə, lakin onun işə çıxıldığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.

İşçi əmək müqaviləsinə davam etdirilməsini, işəgötürən isə ləğvini istədiyi zaman işçi müqavilənin davam etdirilməsini istədiyindən Əmək Məcəlləsinin 73-cü maddəsinin əsas götürərkən müddət qurtardıqdan sonra, bir həftə ərzində müqavilənin ləğv olunması haqqında məlumat verməməlidir. Ancaq işəgötürən əmək müqaviləsinə ləğv etmək istədiyindən emr verməlidir.

Əmək müqaviləsinə tərəflərin iradəsindən asılı olmayan hallarda xitam verile bilər. Belə xitamvermənin əsasları Əmək Məcəlləsinin 74-cü maddəsində sadalanır: a) işçi həbi və ya alternativ xidmətə çağırıldıqda; b) əvvəller müvafiq işde (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə işəgötürənə yeni ərizə verə bilər.

məhkəmənin qanuni qüvvəyə minmiş qətnamesi (qərarı) olduqda; c) qanunvericiliklə daha uzun müddət müyyəyen edilməyiblə, əmək qabiliyyətinin fasılısız olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar, işçi əmək funksiyasını yerinə yetire bilmədikdə; ç) işçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə, müyyəyen vəzife tutma və ya müyyəyen fealiyyətə məşğul olma hüququndan məhrumetmə, müyyəyen müddətə azadlıqladan məhrumetmə və ya ömrük azadlıqladan məhrumetmə cəzasına məhkəmə edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə; d) məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə işçinin fealiyyət qabiliyətsizliyi təsdiq edildikdə; e) işçi vəfat etdiyikdə; ə) əvvəller həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayitmaq hüququndan istifade edildikdə. Əger işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə Əmək Məcəlləsindən fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istər işəgötürən tərəfindən və istər de tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin təsdiq edildikdə; işçilərin sayı və ya ştatları ixtisar edildikdə; peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə Attestasiya Komissiyası tərəfindən müvafiq qərar qəbul edildikdə; işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud əmək vəzifələrini kobud şəkildə pozduqda; sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; dövlət büdcəsində maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. İşəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərək, həkmen bəzi zəruri şərtləri və qaydaları nəzərə almışdır. İşçinin əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi,

Bu halda, əmək müqaviləsi ləğv edile bilmez. Qanunda bununla bağlı yalnız bir istisna hal nəzərdə tutulmuşdur. Belə ki, işəgötürən həmin vəzifəyə yeni işçinin götürülməsi barədə işçiye rəsmi qaydada yazılı xəbərdarlıq etmişə, öz ərizəsi ilə əmək müqaviləsi xitam olmuş işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur".

Hüquqşunas qeyd edib ki, işçi məzuniyyət hüququndan istifade etməklə, ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı günən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə bilər. Bu halda, işçinin xahişi təmin edilməlidir: "İşəgötürən tərəfindən zor işələdilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsindən əleyhine əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. İşəgötürənin təşəbbüsü ilə əmək müqaviləsine aşağıdakı hallarda xitam verilir: müəssisə ləğv edildikdə; işçilərin sayı və ya ştatları ixtisar edildikdə; peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə Attestasiya Komissiyası tərəfindən müvafiq qərar qəbul edildikdə; işçi özünün əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud əmək vəzifələrini kobud şəkildə pozduqda; sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; dövlət büdcəsində maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. İşəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərək, həkmen bəzi zəruri şərtləri və qaydaları nəzərə almışdır. İşçinin əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsidi.

## Azərbaycan Respublikasında əmək müqaviləsinə xitam verilməsi

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi Pərviz Hüseynovun fikrincə, əmək müqaviləsinin xitam olunmasının 6 əsasından biri tərəflərden (işçi və ya işəgötürən) birenin təşəbbüsündür. İşçinin təşəbbüs ilə əmək müqaviləsinin xitamı barədə məlumat verən P.Hüseynov qeyd edib ki, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə, əmək müqaviləsini ləğv edə bilər: "İşçi ərizə verildiyi gündən bir təqvim ayı bitdiqdan sonra işə çıxmamaq və son haqq-hesabının aparılması tələb etmək hüququna malikdir. Bu halda, işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Bəzi hallarda işçi ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər, məsələn, işçi yaşa, əlliyyə görə təqədümə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köcdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qışnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. Müqavilənin ləğvi barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər.

P.Hüseynov bildirib ki, qanunda bu halda, bəzi kateqoriya işçilərin üstünlük hüquqları təsbit olunmuşdur. Belə ki, işəgötürən işçilərin sayı azaldıldıkları və ya ştatların ixtisarı həyata keçirilərkən müyyəyen vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəkseyyən malik olan işçilər işə saxlanılır".

P.Hüseynov bildirib ki, qanunda



Azərbaycan Respublikasının Prezidenti yanında  
Kütłəvi İformasiya Vasitələrinin İnkışafına  
Dövlət Dəstəyi Fondu

KIVDF

[www.kivdf.gov.az](http://www.kivdf.gov.az)

Bu yazı Azərbaycan Respublikası Prezidenti  
yanında Kütłəvi İformasiya Vasitələrinin  
İnkışafına Dövlət Dəstəyi Fonduun maliyyə  
dəstəyi ilə "İnsan hüquq və azadlıqların  
müdafası, vətəndaşların hüquqi, siyasi mədəniyyət  
səviyyəsinin yüksəldilməsi, sosial və siyasi  
fəallığının artırılması" istiqaməti  
çərçivəsində hazırlanıb

təşəbbüsü ilə əmək müqaviləsinin xitamını qadağan edir. İşəgötürən tərəfindən əmək müqaviləsinə qanunvericiliklə nəzərdə tutulmuş əsaslardan yalnız biri ilə xitam verilebilər.

Azərbaycan Konstitusiyasına görə, heç kəs zorla işələdilə və əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Bu konstitusyon principi milli əmək qanunvericiliyində də əksini tapıb. Əmək Məcəlləsində deyilir: "Hər hansı qayda və əsas zor işələmək, həmçinin, əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidmeti) yerinə yetirməyə məcbur etmək qadağandır. İşçini məcburi əməyə cəlb etdən təsirkar şəxslər qanunvericiliklə müyyəyen edilmiş qaydada məsuliyyətə cəlb edilirlər".

Bununla belə, məcəllədə yalnız həbi və ya fəvqəladə vəziyyətə əlaqədar müvafiq qanunvericilik əsasında, habelə qanuni hüvəyə minmiş məhkəmə hökmərinin icrası zamanı müvafiq dövlət orqanlarının nəzərəti altında yerinə yetirilən işlərdə məcburi əməyə yol verildiyi qeyd olunur.

Vahid ÖMƏROV,  
fəlsəfə üzrə fəlsəfə doktoru

## Şəkərli diabetdən qorunmanın yolları



Şəkərli diabet çox təhlükədir. Uzun müddət ərzində diabet (söhbət 2-ci tip diabetdən gedir) özünü heç bir ciddi simptomla bürüze verməyə bilər. Lakin bu müddət ərzində orqanızmədə çox ciddi patoloji dəyişikliklər baş verir. Qanda şəkərin daim yüksək səviyyədə olması damarlarda geriyədönməz pozulmala səbəb olur ki, nəticədə xəstədə ürək və böyrək xəstəliklərinin, infarktin, insultun riski olduqca artır.

Endokrinoloq-həkimlərin fikirinə görə, bəzi sadə məsləhətlər insanları şəkərli diabet xəstəliyindən və onun ağrılaşmalarından qoruya bilər.

1. Düzgün və sağlam qidalanın. Qidalanmanızın əsas hissəsini tərəvəz, meye, yarmalar (düyü, yulaf yarması, qarabaşaq və s.), süd məhsulları, yağı az olan ət, baliq təşkil etməlidir. Fast food qidaları, çox yağlı, şirin qidaları, un memulatları qidalanmanızda keskin məhdudlaşdırır.

Daha tez-tez (gün ərzində 5-6 dəfə) və daha az-az qida qəbul edin. Bu həzm sisteminə (o cümlədən, mədəaltı vəzinə) olan yüksəkməni azaldır, həzm organlarının sağlamlığını qoruyur.

2. Artıq çeki yığmayı. Artıq çeki şəkərli diabetin əsas risk faktorlarından biridir. Özünüzde artıq çəkinin olub-olmadığını təyin etmek istəyirsinizsə, bu sadə üsuldan istifadə edin. Belinizin ölçün. Kişilərdə 94 sm, qadınlarda 80 sm kimi olmalıdır. Öks halda bu artıq çəkidən xəbər verir.

3. Hərəkəti olun. Azhərəkəti həyat tərzi bir çox xəstəliklərin (o cümlədən, şəkərli diabetin) inkişafına təkan verir. İdmənilə, bədən təriyəsi ilə məşğul olun, tez-tez havada gəzin və s.

4. Streslərdən uzaq olun. Tez-tez təkrarlanan stress də bir çox xəstəliklərin (o cümlədən, şəkərli diabetin) risk faktoru sayılır. Streslə mübarizə etmək üçün ən yaxşı vasitə fiziki aktivlikdir.

5. 40 yaşından sonra ilde 1 dəfədən az olmayıaraq qanda şəkərin səviyyəsini yoxlayın.

## "Messi bu dünyadan adamı deyil"



İran millisinin baş məşqçisi Karluş Keyruş Lionel Messi haqda maraqlı açıqlama verib. FIFA-nın rəsmi saytına danışan portugaliyalı mütəxəssis argentinələr hücumçunun adı insan olmadığını bildirib: "Messi bu dünyadan adamı deyil. Nə qədər ki, o, adı insan olduğunu sübut etməyib, FIFA onu cəzalandırmalıdır. Messi qeyri-adi insan olmasayı, DÇ-2014-də qəribə meqamda qapı miza qol vura bilməzdii". Qeyd edək ki, DÇ-2014-də keçirilən Argentina - İran oyununun son saniyelərində Messinin vurdugu qol komandasına qələbə qazandırıb.

## Afrində 113 yaşayış məntəqəsi azad edilib



Türkiye Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi anti-terror əməliyyatları ilə bağlı yeni məlumat açıqlanıb. SIA-nın Türkiye mətbuatına istinadən verdiyi məlumatə görə, "Zeytun budağı" əməliyyatında bu gündək 2184 terrorçu zərərsizləşdirilib. Qeyd olunub ki, ötən gün PYD, YPG və İŞİD terror təşkilatlarının 101 üzvü məhv edilib. Əməliyyat müddətində Afrində 113 yaşayış məntəqəsi azad edilib.

### Baş redaktor:

Bəhruz Quliyev

### Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli  
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,  
Üzeyir Hacıbəyov  
küçəsi, 32.

Səhadətnamə: № 022492  
<http://www.ses-news.az>  
<http://www.sesqazeti.az>  
E-mail: [ses@sia.az](mailto:ses@sia.az)  
Tel: 598-33-90 Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Səs" in komputer mərkəzində yığılın, sahifələnir.  
"Azərbaycan" nəşriyyatında çap olunur  
Qəzetdə AzərTAC, SIA, APA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet  
bazar və bazar  
ertəsindən  
başa hər gün  
nəşr olunur  
Tiraj: 5500

# Ses

Son sahifə

1 mart

## "Neftçi"nin "Qəbələ" ilə 39-cu dueli

"Neftçi" martın 4-de Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində "Qəbələ" ilə qarşılaşacaq. SIA-nın məlumatına görə, Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 15:30-da start götürəcək. "Neftçi" eyniadlı şəhərin təmsilçisi ilə indiyədək 38 çempionat oyununda üz-üzə gelib. Flaqman bunlardan 15-də qələbe qazanıb, 15-də məğlub olub, 8 oyunda isə heç-heçə edib. Top fərqi rəqibin xeyrinədər - 48:50.

Bu mövsümün ilk hissəsindəki oyunlara gəlincə, "Neftçi" hər iki görüşdə meydanı məğlub tərk edib. Qəbələ şəhər stadionunda keçirilmiş oyunun ilk hissəsində qapısından 2 top buraxan komanda fasılədən sonra bunlardan birinin əvəzini çıxmağı bacarıb. Namik Ələskərov fərqlənib - 2:1. "Bakcell Arena"da isə "Neftçi" Emin Mahmudov və Kiriilo Petrovun qolları ile hesabda iki dəfə önə keçə də, son nəticədə uduzub - 2:3.



## "Barselona" Qrizmannı 100 milyon funta transfer edəcək!

İspanyanın "Barselona" klubu 100 milyon funt qarşılığında "Atletiko"un hücumcusu Antuan Qrizmannın bu yay transferi barədə prinsipial razılaşmaya nail olub. AZERTAC xəbər verir ki, yayda "Barselona"ya keçəcək fransız futbolçu Katalonya klubunun böyük azarkeşi olduğunu və transferin gelecek karyerasında böyük uğurlara təkan verəcəyini bildirib. Qrizmann cari mövsüm "Atletiko"nun heyətində 7 oyuna 11 qol və 22 məhsuldar ötürmə edib. Qeyd edək ki, "Mançester Siti" də 26 yaşlı hücumçu ilə yanvarda maraqlanıb.



## UEFA İtaliya klubunu cəzalandırıb

UEFA İtaliyanın "Atalanta" futbol klubu ilə bağlı araşdırımaya başlayıb. Belə ki, buna Avropa Liqası yarışlarının onaltıdəbir final mərhəlesi çərçivəsində "Borussia" ilə oyunda Dortmund təmsilçisinin hücumcusu Mişi Batşuayinin italyalı azarkeşlər tərefində irqiqi şüförərlər qarşılanması səbəb olub. Bundan başqa, "Atalanta" komandasının fanatları oyun ərzində meymun səsləri çıxarıblar. Klubun UEFA tərefində cəzalandırılacağı gözlənilir.

## Karateçilərimiz "Karate-1 Seria A" turnirində iştirak edəcəklər



Karate üzrə Azərbaycan milli komandasının əsas və əvəzedici heyətinin bir neçə üzvü martın 2-4-də Avstriyada "Seria A" turnirində iştirak edəcək. SIA-nın məlumatına görə, Dünya Karate Federasiyasının (WKF) "Karate-1" yarışlarından olan Zalsburg mərhələsində 8 idmançıımız mübarizə aparacaq. Qadınlardan Nurane Əliyeva (50 kq), İləhə Qasımovə (55 kq), kişilərdən isə Rafiz Həsənov, Tural Ağalarzadə (ikisi də 67 kq), Samir Məmmədov (75 kq), Ayxan Mamayev, Pənah Allahverdiyev (84 kq) və Asiman Qurbanlı (84 kq-dan yuxarı) tətbiyi çıxacaqlar.

Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov nüfuzlu

turniri idarə edənlər arasında olacaq. Qeyd edək ki, turnirdə 88 ölkədən 1597 idmançı medallar uğrunda mübarizə aparacaq.